



DOST, QARDAŞ, MÜTTƏFİQ

◆ **Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanla dövlət səfəri**



Azərbaycanla Özbəkistanı tarix, mədəniyyət, ortaq dil və etnik yaxınlıq birləşdirir

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Həmin gün Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə tökbətək görüşü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib.

Daha sonra Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub.

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan" parkının təməlini qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar.

Azərbaycan-Özbəkistan əlaqələri intensiv şəkildə inkişaf edir

Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illər sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşdirilib.



Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə onun Şərəf Rəşidov ilə, ondan sonra - 1990-cı illərdə isə İslam Kərimovla dostluğu münasibətlərimizin bugünkü inkişafının təməlini qoyub. 1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar.

Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görürük ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı

Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş güşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür.

Xatırlatmaq yerinə düşər ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb.

Qarabağ ali qonaqları qarşılayır

İƏT-in 17-ci Zirvə görüşünün iştirakçıları Xankəndidə toplaşılar



Dünyada sülh, həmrəylik və ədalət uğrunda mübarizə aparan İƏT islam ölkələrinin birliyi və inkişafı üçün güclü bir platformadır.

Azərbaycanın da bu böyük ailənin üzvü kimi yeri və rolu olduqca önəmlidir. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz islam həmrəyliyinə qoşularaq öz milli maraqlarını, mədəniyyətini və haqlı mövqeyini beynəlxalq səviyyədə qətiyyətli müdafiə edir. İƏT ilə Azərbaycan arasındakı münasibətlər yalnız siyasi əməkdaşlıqla deyil, həm də ortaq dəyərlər və gələcəyə yönəlik birgə addımlarla zənginləşir. Ölkəmiz bu platformada öz ərazi bütövlüyü və suverenliyini müdafiə etməklə yanaşı, regionda sülh və sabitliyin bərqərar olması üçün dialoq və kompromis axtarışlarına üstünlük verir.

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Ölkəmiz Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yükdaşımalarnı təşkilini nəzərdə tutan "Şərq-Qərb" nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələrini genişləndirərək, islam həmrəyliyinin nümunəsi kimi önə çıxır. İƏT ailəsi sırasında Azərbaycan həm öz suverenliyini və milli maraqlarını müdafiə edir, həm də islam həmrəyliyinin təməl prinsiplərini yaşadır.

Azərbaycanın İƏT-də yeri təkcə üzv ölkə olmaqla məhdudlaşmır. Ölkəmiz təşkilatın çağırışlarına - regionda sülh və sabitliyin qorunması, iqtisadi inkişaf, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq kimi məsələlərə xüsusi önəm verir. İƏT də öz növbəsində Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakına şərait yaradaraq, ölkəmizin iqtisadi və sosial inkişafına tökan verir. Azərbaycan isə cavab olaraq İƏT üzvləri arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində ciddi və əməli addımlar atır, o cümlədən təşkilatın sülh və təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüslərində fəal iştirak edir, regionda davamlı sülhün təmin olunmasında aparıcı rol oynayır.

8

Şovinizm inkişafa və əməkdaşlığa əngəldir



Qanuna zidd, işgəncə ilə törədilən bu hadisələr Rusiya Federasiyasında rus olmayan vətəndaşlara və miqrantlara qarşı yönəldilib və fasilələrlə baş verməkdə davam edir. Rusiya Federasiyasının siyasi rəhbərliyi ölkə daxilində hamı üçün eyni qayda-qanun yaratmaq və ona əməl etmək, habelə qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirmək əvəzinə, bu qanun pozuntusuna və insanların qəzəbinə səbəb olan zorakı hərəkətlərinə ölkənin daxili işi kimi yanaşaraq ona haqq qazandırmağa çalışır. Bu məfkurə yiyələri unudur ki, indi XXI əsrdir, nə baş verdiyini anımdaca bütün dünya bilir və görür. Həm də belə hadisələrin nə məqsədlə törədilməsini hamı çox aydın dərk edir. Bu zorakı hüquq pozuntusu rus millətindən olan ən qəti cinayətə qarşı törədilmir. Belə halın baş verməsi, ümumiyyətlə, bütün bəşəri dəyərlərə hörmətsizlik və çox ciddi qanun pozuntusu kimi lənətlənir. Çünki cinayətdə şübhəli bilinən istintaqa cəlb edilməsi və qaydası qanunda əks olunub. Qanuna əməl olunması isə şübhəli şəxsin milliyyətindən, dinindən, dilindən, vətəndaşlığından və digər amillərdən asılı olmayaraq, hamı üçün eynidir. Rusiya Federasiyasında buna əməl etmərlər, başqa millətin nümayəndəsinə mütləq qaydada zor tətbiq edirlər, alçadırlar, hüquqlarını pozurlar.

11





◆ Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin
Azərbaycana dövlət səfəri

DOST, QARDAŞ, MÜTTƏFİQ

Rəsmi qarşılanma mərasimi



İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.


Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Sonra rəsmi foto çəkdirildi.

Təkbətək görüş



İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü olub.

Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib



İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Prezidenti **İlham Əliyev** dedi:

- Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım, bir daha Azərbaycana xoş gəlmisiniz deyirəm. Sizi və nümayəndə heyətinin üzvlərini salamlayıram.

Əminəm ki, Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında daha bir mühüm mərhələ olacaq. Biz dostluq, qardaşlıq, Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalandığı andan artıq müttəfiqlər. Keçən il Daşkənddə biz rəsmən müttəfiq olduq. Müttəfiqlik münasibətləri haqqında Müqavilə dövlətlərarası münasibətlərin ali formasıdır.

Bu gün Dövlətlərarası Şurasının ikinci iclası çərçivəsində biz hesablatları dinləyəcək, qəbul etdiyimiz qərarların yerinə yetirilməsi üzrə növbəti tapşırıqlar verəcək və minimum yaxın bir neçə ay müddətinə tədbirlər proqramını müəyyənləşdirəcəyik.

Ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Bu, möhkəm bünövrədir. Biz Özbəkistan-Azərbaycan qardaşlığının gözəl binalarını inşa edirik. Ölkəmizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim.

Hökumət üzvləri və müxtəlif strukturların rəhbərləri səviyyəsində də münəzərə təmaslar həyata keçirilir. Bu yaxınlarda Hökumətlərarası Komissiya-nın növbəti iclası olub. Artıq dediyim kimi, bu gün nəticələri dinləyəcəyik. Əminəm ki, onlar prinsipcə bizi sevindirəcək. Həm də Sizinlə razılaşdığımız kimi və hökumətlərimizin üzvlərinə verdiyimiz tapşırıqlara əsasən, biz bütün qərarlara və onların yerinə yetirilməsinə nəzarət edirik.

Həmçinin qardaş Özbəkistanı tarixi hadisə - futbol üzrə Özbəkistan yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etmək istərdim. Bu, Özbəkistanın dünyanın aparıcı idman dövlətləri sırasında olduğu Yay Olimpiya Oyunlarından sonra son dövrlərdə idmanda ikinci tarixi nailiyyətidir. Bu nailiyyət həm də çox böyük potensialdan - insan potensialından, gənclik potensialından və təbii ki, dövlətin və Prezidentin düzgün siyasətindən xəbər verir. Biz buna öz uğurumuz kimi sevinirik. Əminəm ki, siz orada, o cümlədən Azərbaycana da təmsil edəcəksiniz.

Prezident Şavkat Mirziyoyev: Mütləq.

Prezident İlham Əliyev: Beləliklə, əziz Qardaş, bir daha xoş gəlmisiniz. Sizə yaxşı vaxt keçirməyi arzulayıram və əminəm ki, bizim Dövlətlərarası Şurasının nəticələri yaxın vaxtlarda öz bəhrəsini verəcək. Bir daha xoş gəlmisiniz!

◆ ◆ ◆

Özbəkistan Prezidenti **Şavkat Mirziyoyev** dedi:

- Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım, çox sağ olun.

Həqiqətən də bu, gözlədiyimiz səfərdir. Biz Azərbaycana məmnuniyyətlə, öz evimizə, yaxın qardaşlarımızın yanına gəldiyimiz kimi gəlirik. Şəxsən öz addımdan, nümayəndə heyətimizin adından təyərənini endiyi andan təkcə mənə deyil, həm də bütün nümayəndə heyətimizə göstərilən çox təntənəli qəbulu görə minnətdaram. Mən buna görə ayrıca təşəkkür etmək istəyirəm.

Əlbəttə, son illər münasibətlərimiz indi Sizin də dediyiniz kimi, tamamilə başqa səviyyəyə yüksəlib. Bizim real uğurlarımız var. Sizin də qeyd etdiyiniz kimi, biz artıq müttəfiq. Bu, artıq bütün mətləblərdən xəbər verir. Hökumətlərarası səviyyədə, müttəfiqlik diplomatiyasında bunlar onu göstərir ki, biz artıq yaxın qonşular, yaxın dostlarıq. Bütün razılaşmalarımız da yüksək səviyyədə olacaq. Sizinlə razılığa gəldiyimiz kimi, nəzarət olunacaq və həllini tapacaq.

Biz iki yaxın xalq və tarixdə ortaq tərəflərimiz, ruhən, əxlaq, dünyaya baxış nöqtəyi-nəzərindən çoxlu ümumi cəhətimiz var, dilimiz birdir, mədəniyyətimiz birdir, bir çox məsələni həll edirik. Bu gün məhdud dairədə tariximizi çox xatırladıq. Əlbəttə, çox şey əldən verilib. Amma biz Sizinlə onların yerini doldururuq. Biz bu gün göstəriş verəcəyik, onların yerini dolduracağıq və nəzarətə gətirdiyümüz bütün məsələlər mütləq yerinə yetiriləcək.

Əlbəttə, demək istəyirəm ki, dünən tarixdə ilk parlamentlərarası forum uğurla keçirildi. Mənə məruzə etdilər, sizin və bizim deputatlar danışdılar. Bu da münasibətlərin artıq başqa fərqli səviyyəsidir. Hökumətlərarası Komissiya çox yaxşı səviyyədə keçdi. İki sədr görüşür, bir-birini çox yaxşı başa düşürlər. Mənə çox xoşdur ki, onların real nəticələri var. Son vaxtlar Təhlükəsizlik şuralarının görüşləri oldu, bir yol xəritəsi imzalandı. Bu da çox məsələdən xəbər verir.

İlham Heydər oğlu, mən də Sizi təbrik etmək istəyirəm - Azərbaycanın minifutbol komandası dünya çempionudur. Böyük futbola bir addım qaldığını gördük və həqiqətən də sevindik.

◆ ◆ ◆

Ali Dövlətlərarası Şurasının ikinci iclası çərçivəsində Hökumətlərarası Komissiya-nın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycan və Özbəkistan prezidentlərinin tapşırıqlarına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verdilər.

Sonra neqliyyat, energetika, mədəniyyət nazirləri Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrinə uyğun olaraq öz sahələri üzrə məruzələrlə çıxış etdilər.

Daha sonra dövlət başçıları tərəfindən mövcud layihələrin icrası, əməkdaşlığımızın inkişafı baxımından yeni perspektiv layihələrin müəyyən edilməsi ilə bağlı tapşırıqlar verildi.



◆ **Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin
Azərbaycana dövlət səfəri**

DOST, QARDAŞ, MÜTTƏFİQ

Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadilə mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və orzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını ("Yol xəritəsi")" Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyəyət Protokolu"nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlkom Məxkamov mübadilə etdilər.



"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövryyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı"nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı"nı Azərbaycanın

icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı"nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında

Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında



Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, uğurlanmış, itirilmiş və cinayət fəaliyyəti ilə əlaqəli mobil cihazlar üzrə məlumat mübadiləsinin təşkili haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

likası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün "Yol xəritəsi"ni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.

Qeyd edək ki, səfər çərçivəsində həmçinin "Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol", "Qəbələ şəhəri ilə Nəvai şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol", "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnküziv İnkişaf və Yaratıcı Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin "İMKON" reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol" və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnküziv İnkişaf və Yaratıcı Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında "International Inclusive Hub" Beynəlxalq inküziv peşə bazası təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol" imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli Şavkat Miromonoviç, əziz Qardaşım.

Hörmətli qonaqlar, əziz dostlar. Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şurasının iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqlik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.

Bu gün görüşümüzə başlayarkən mən, ilk növbədə, Şavkat Miromonoviç öz adından və bütün Azərbaycan xalqı adından tarixi nailiyyət - futbol üzrə Özbəkistan çempionatının final mərhələsinə çıxması münasibətilə təbrik etdim və dedim ki, bu uğur təsadüfi deyil. Bu, özbək idmançıların beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında nümayiş etdirdikləri şanlı idman qələbələrinin davamıdır. Əlbəttə, bu, həm də rəhbərliyin və Prezidentin gənclərin təlim-təربiyəsi və ölkənin inkişafı üzrə müdrik siyasətinin nəticəsidir.

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın

beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadiq. Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünlümlü siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Dost və qardaşlar olaraq, biz buna ürəkdan sevinirik.

Bu gün sahə nazirlərinin qarşılıqlı fəaliyyətimizin müxtəlif istiqamətləri üzrə hesabatlara diqləndirildi. Biz bu gün həm əməkdaşlıq dövryyəsinin, həm də qarşılıqlı investisiyaların həcmi əhəmiyyətli dərəcədə artırmaq niyyətini bir daha təsdiqlədik.

Bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu artıq praktiki olaraq layihələrə təmin edilib. Bu gün 10-dan çox layihənin artıq investisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzə edildi. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimi qiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfə üstələyir və əminəm ki, energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizim niyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünlümlü islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz



deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsədüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbədar ölkədir.

Biz bugünkü imkanları nəzərə alaraq, həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərbi istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şəxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq nəqliyyat-logistika sahəsinə ətraflı nəzərdən keçirdik. Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq. Çünki Orta dəniz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta dənizin bütün şəxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturunu nəzərdə tutaram, o xeyli böyük həcmdə yük qəbul etməyə hazır olmalıdır.

Biz özbək dostlarımızla məsləhət yarımlarına və kənd təsərrüfatı, ilk növbədə, pambıqçılıq və ipəkçiliklə bağlı layihələrə sormayə qoyduqlarına görə minnətdarıq. Özbəkistan şirkətlərinin bu sahədə təcrübəsi bizim üçün çox qiymətli bir resursdur.

Bu gün həmçinin konkret olaraq həm Azərbaycan, həm də Özbəkistanda kənd təsərrüfatı müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inkişafı üzrə iri layihələri xüsusi müzakirə etdik.

Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyektı məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını

etmişəm. O, özbək xalqının böyük oğlu Mirza Ulubəyini adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar.

Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikis fabrikdir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarlıq və bunu çox yüksək qiymətləndiririk.

Bugünkü tədbirdən sonra işimiz davam edəcək, biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yəni Şavkat Miromonoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin artıq kifayət qədər qədimdir.

Prezident Şavkat Mirziyoyev: 2001-ci il. **Prezident İlham Əliyev:** Bu yer Heydər Əliyev oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu "ovçular" olub. Mənə dəfələrlə dedilər ki, görürsünüz, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələr yığıldı, atam bu yeri qardaş ölkəyə verib. Qərar verildəndə, əminəm ki, bu bina tikiləcək və Şavkat Miromonoviç bundan xəbər tutan kimi, biz aktiv şəkildə qarşılıqlı fəaliyyətə başlayanda, qərar qəbul etdi və indi gözəl bina tikilib. Amma bu, indi təkcə Özbəkistan torpağının bir hissəsi olmayacaq, həm də bu gün Bakı şəhərinin mərkəzi yerlərindən birində təməli qoyulacaq "Özbəkistan" parkının, ən perspektivli, müasir urbanizm layihəsi olan "Ağ şəhər"də, bu layihənin tam mərkəzində, demək olar ki, 5 hektara yaxın ərazidə "Özbəkistan" parkı yaradılacaq.

Bu layihənin təqdimatı keçən il mənim dövlət səfərim zamanı olmuşdu. Bu müddət ərzində layihənin razılaşdırılması, torpaq sahələrinin ayrılması, infrastrukturun yaradılması istiqamətində işlər görüldü, ərazi artıq köhnəmiş tikililərdən təmizlənib. Əminəm ki, qısa müddətdə Bakı şəhərində Özbəkistanın gözəl guşəsi yaradılacaq. Bu, həm də vətəndaşlarımızın, xarici turistlərin məmnuniyyətlə gələcəyi bir yer olacaq. Burada yeganə, bəlkə də mənfi cəhət o olacaq ki, xarici turist Bakıya gəlib bu parka gedir, sonra Özbəkistana getməyə bilər, çünki o, hər şeyi əsasən burada görəcək. Düşünürəm ki, bu, əlbəttə, bir zərəfdır. Bu, bir daha bizim qardaşlıq münasibətlərimizin təzahürüdür. Əminəm ki, belə layihələr çox olacaq. Özbəkistanda daha çox turizm infrastrukturuna layihəsi həyata keçiriləcək. Bu gün hələ çox işimiz var. Beləliklə, ölkələrimizin ictimaiyyətini məlumatlandıracağıq.

Şavkat Miromonoviçlə ilk görüşümüzdən sonra biz hökumət üzvlərinə tapşırıq verdik ki, öz işlərini ləyaqətlə yerinə yetirsinlər. Bilsinlər ki, biz müttəfiq olaraq monitorinq aparıb yoxlayacağıq, bunu da edirik. Səfərlər müntəzəmdir, həm də biz beynəlxalq təşkilatlar, sammitlər və digər konfranslar çərçivəsində tez-tez görüşürük. Tez-tez telefonla əlaqə saxlayırıq, ona görə də hamı bilir ki, bütün göstərişlər yerinə yetirilməlidir.

Mən bir daha öz qardaşıma ölkəməzə belə xoş münasibətə, bu səfərə görə minnətdarlığımı bildirmək istəyirəm. Sabah biz Qarabağda birlikdə olacağıq. Bu, Şavkat Miromonoviçin Qarabağa ilk səfəri deyil və biz bundan sonra da birlikdə çalışacağıq, dost, qardaş olacağıq.

Hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz.

◆ ◆ ◆

Sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatla çıxış etdi.

Bax: səh. 4



azerbaijan-news.az



◆ Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
Azərbaycana dövlət səfəri

DOST, QARDAŞ, MÜTTƏFİQ

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev
Özbəkistanın Azərbaycandakı səfirliyinin
yeni binasının açılışında iştirak ediblər



İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildiren rəsmi lenti kəsiblər.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturunu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürkə sözlərini yazdılar.



Azərbaycan və Özbəkistan
prezidentləri "Sea Breeze"
istirahət mərkəzində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" istirahət mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, "Sea Breeze"-in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.

Hazırda 500 hektar ərazini əhatə edən "Sea Breeze"-də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyektı tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımada yaradılması nəzərdə tutulub.

İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.

Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən "Sea Breeze" dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilbunu yerləşir.

Hazırda "Sea Breeze" ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki,



ərazidə məşhur özbək brendi olan "The Choyxona" restoranı da fəaliyyət göstərir.

Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək "Sea Breeze Uz-

bekistan" layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şəərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.





Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətarlar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD və 178-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 73.2-ci maddədə "142.1" rəqəmləri "141.2-1, 142.1, 142.2" rəqəmləri ilə əvəz edilsin;

1.2. 136.2-1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

1.3. 138.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

1.4. 141-ci maddə üzrə:

1.4.1. 141.2-ci maddənin dispoziisiyasında "Xüsusi ali tibbi" sözləri "Müvafiq ali tibb" sözləri ilə əvəz edilsin;

1.4.2. aşağıdakı məzmununda 141.2-1-ci maddə əlavə edilsin:

"141.2-1. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər noticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulduqda -

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

1.4.3. 141.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:

"üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

1.5. 142-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 142. Tibbi xidmətin göstərilməsi qaydalarını pozma

142.1. Qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti noticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

142.2. Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikatıya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkini tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2025-ci il

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətarlar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətarlar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası İnzibati Xətarlar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətarlar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 3-cü hissəsinin ikinci abzasında "139-144" rəqəmləri "139-141, 142 (cinayət işi Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən başlandıqda), 143-144" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2025-ci il

Baş nazir Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün əhə-

miyyətinə toxunulub. Ölkəmizin 1992-ci ildə ECO-ya qoşulduğu gündən regionda əməkdaşlığın inkişafına xidmət edən müxtəlif təşəbbüslərdə fəal iştirak etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycanın müəllifi olduğu və iştirak etdiyi iqtisadi, enerji və nəqliyyat layihələri bütün ECO ölkələri üçün faydalıdır.

Görüş zamanı Azərbaycan ilə Əfqanıstan arasında iqtisadi, ticarət, tranzit və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Eyni zamanda Azərbaycan-Özbəkistan-Əfqanıstan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər nəzərdən keçirilib.

Baş nazir Əli Əsədov Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türkcümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin ECO-nun Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.

Azərbaycan Respublikası ilə Şimali Kipr Türkcümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.



Şimali Kipr Türkcümhuriyyətinin Prezidenti Ersin Tatar AzTU-nun Fəxri doktoru diplomu təqdim olunub

Şimali Kipr Türkcümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Texniki Universitetinin (AzTU) Fəxri doktoru diplomu təqdim edilməsi mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AzTU-nun foyesində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi birdəqiqətlik sükutla yad olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, bugünkü təqdimat mərasimi təkcə təntənəli bir protokol tədbiri deyil, həm də gənclər, tələbələr və gələcək nəsillər üçün böyük mənəvi dəyər daşıyan bir hadisədir. Ersin Tatarın türk dünyası birliyi üçün xidmətlərindən danışan rektor onun



qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli fəaliyyətini xüsusi vurğulayıb.

AzTU-nun hər zaman orta dəyərlərə böyük önəm verən ali təhsil müəssisəsi olduğunu xatırladan rektor deyib ki, bura təkcə mühəndis kadrları hazırlayan bir universitet deyil, eyni

zamanda innovasiyaların, tədqiqatların, texnologiyaların inkişafı və ən əsası - vətənpərvər, bilikli və məsuliyyətli gənclərin yetişdirildiyi bir elm mərkəzidir. Bu mənada Prezident Ersin Tatar AzTU-nun Fəxri doktoru adının verilməsi məntəqidir və tarixi bir qərarıdır.

Daha sonra AzTU-nun elmi katibi Vəfa Rzaeva universitetin Elmi şurasının

2025-ci il iyunun 12-də Şimali Kipr Türkcümhuriyyətinin Prezidenti Ersin Tatar Fəxri doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub.

AzTU-nun rektoru Vilayət Vəliyev Şimali Kipr Türkcümhuriyyətinin Prezidenti İlham Əliyevin böyük xidmətləri və dəstəyini xüsusi vurğulayan Ersin Tatar bir daha Azərbaycan dövlətinə, Prezidentinə və xalqına təşəkkürünü bildirib. Ersin Tatar bundan sonra da türk dünyasının həmrəyliyi istiqamətində söylədiklərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 189

Bakı şəhəri, 30 iyun 2025-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 173 (Cild I); 2024, № 4, maddə 441) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondu" yeni redaksiyada verilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə edilmiş dəyişikliklə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. Bu Qərar 2025-ci il aprelin 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri





Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Laçın şəhərində ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Höftəsi çərçivəsində ECO-nun Qadınlar Forumu təşkil edilib.

AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, forumun əsas məqsədi qadınların bütün sahələrdə imkanlarının artırılması üçün ECO ölkələrində sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də təşkilatın əhatə etdiyi regionda dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında onların rolunu vurğulamaq və gücləndirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ECO Höftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzurdə keçirilməsini tarixi hadisə adlandırır. Komitə sədrinin sözlərinə görə, ECO kimi vacib regional format çərçivəsində Qadınlar Forumunun təşkilatı qadınlar arasında davamlı inkişaf və iqlimə dayanıqlı gələcəyin qurulması sahəsində sistemli və davamlı regional əməkdaşlığın başlanğıcı ola bilər.

O diqqətə çatdırıb ki, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir: "Biz inanırıq ki, qadınların iqtisadi müstəqilliyi olmadan onların sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Oudur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və bu sferada müsbət təcrübəsini paylaşmağa hazırdır. Ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modelləri geniş vüsət alıb. Eyni zamanda qadınların təhsilə, işə, elmə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib".

Daha sonra B.Muradova bildirib: "Cəmiyyətin inkişafını qadınların təşəvvür etmək olmaz", - deyən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanda qadın siyasətinin müəllifi və banisidir. Möhtəməl Liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında və ictimai işlərdə qadınlar irəli çəkilib. Bunun nəticəsidir ki, 1998-ci ildə Ulu Öndər Azərbaycan qadınlarla bağlı siyasətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalayıb. Qadın məsələlərinin həlli sahəsində Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri diqqət və qayğı ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür. ECO Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər. Biz bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edərək, təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yarada, gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik. Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, ECO müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığının tərəfdarıdır. Həmin platforma eyni zamanda 2025-ci ildə başa çatan ECO-nun Baxış son-



dinin davamı kimi və 2026-2035-ci illəri əhatə edəcək yeni inkişaf strategiyasının işlənilib hazırlanmasında mühüm rol oynaya bilər. İnanırıq ki, bu forumun nəticələri ECO-da yeni səhifə açacaq və biz bu yolda tərəfdaşlarımızla çiyin-çiyinə irəliləyəcəyik".

ECO-nun Baş katibinin müavini Səlapberdi Nurbərdiyev ECO-nun gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atıldığını və qadınların dəstəklənməsində çox ısrarlı olduğunu bildirib. Onun sözlərinə görə, forum qadınların güclü iqtisadi cəmiyyətin qurulmasındakı rolunu bir daha ortaya çıxaracaq. "Qadınlara təkə əməli deyil, müasir sahələrdə də dəstək göstərilməli, onların rəqəmsal bacarıqları artırılmalıdır. Artıq təşkilatın qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları da hazırdır", - deyərək diqqətə çatdırıb.

Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova ECO-ya üzv dövlətlərdə qadınların ekoloji fəallığının artırılması məqsədilə müsabiqənin təşkil olunmasını və ilk belə tədbirin Özbəkistanda keçirilməsini təklif edib. Onun sözlərinə görə, qadınların təhsil, elm, iqtisadi sahələrdə inkişafı regional dayanıqlılığa imkan verəcək. "ECO Höftəsi çərçivəsində keçirilən ilk Qadınlar Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Forum rəhbər qadınlar arasında dialoqun qurulması üçün mühüm platforma yaradılacaq", - deyərək Özbəkistanın Baş nazirinin müavini bildirib.

BMT Baş katibinin müavini, təşkilatın Dayanıqlı İnkişaf Qrupunun sədri Amına Mohammed videomüraciətində ECO-nun Qadınlar Forumunun təşəkkür edirəm. Forum rəhbər qadınlar arasında dialoqun qurulması üçün mühüm platforma yaradılacaq", - deyərək Özbəkistanın Baş nazirinin müavini bildirib.

Forumda videomüraciətində dünyanın bir sıra problemlərlə üzləşdiyini vurğulayan BMT-nin Baş katibinin müavini, təşkilatın Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı katibi Armida Salsiah Alışahbana deyib: "Elə dövrdə yaşayırıq ki, böhranlar çoxdur, ekosistemlər məhv olur, iqtisadiyyatda qeyri-aydınlıq mövcuddur. Düşünürük ki, bu məsələlərlə bağlı qadınların öz imkanlarına çevirməliyik. Rəhbərlik keyfiyyətlərimizi, bacarıqlarımızı və innovasiya ilə bağlı olduğumuzu nümayiş etdirməliyik. Bu gün Asiya və Sakit Okean regionu üzrə qadınların fəallığı ilə yaxından maraqlanır və onların innovasiyaya çıxışını təmin edilməsi üçün çalışırıq. Bütün bu işlərin həyata keçirilməsində bir məqsəd var: maliyyələşmə. Regionumuzda qadınların, o cümlədən gənc qızların yalnız 7 faizinin innovasiyaya çıxışı var. Son illər 90 milyon dollar vəsait ayraraq 2 minə qədər ailəyə yardım göstərməmişik ki, onlar "yaşıl iqtisadiyyat"ın bir hissəsinə çevrilsinlər, xüsusilə onların regional bazarlara çıxışları olsun. Bu, həm də onu göstərir ki, qadınlar artıq rəqəmsal iqtisadiyyatın bir hissəsinə çevrilirlər. Bakıda irəli sürülmüş təşəbbüsün əsasında düşüncəmiz ki, iqlimə bağlı müxtəlif həll variantlarını tapacaq, vəsaitlərin mənbələri ni müəyyən edəcəyik. Belə uğurlu təşəbbüslər dayanıqlı gələcəyi təmin etmək üçün çox əhəmiyyətlidir. Forum gözəl bir fürsətdir ki, belə bir strategiyalara nəzər salaq, söylərimizi gücləndirək, qadınlar üçün imkanlar yaradaq. Bu yaxınlarda Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyamızın ikinci sessiyası keçiriləcək. Azərbaycan həmin sessiyada xüsusi təşkilatçı rolunu oynayacaq. Orada Asiya və Sakit Okean regionu üzrə iqlimə bağlı müxtəlif həll variantlarını açıqlamasını gözləyirik. Bir yerdə işləməli və irəli getməliyik ki, dayanıqlı gələcəyi quraq".

Sonra "Həmfə Məlikova - Zərdabi qızların təhsili təqaüd proqramı" adlı film nümayiş etdirilib.

Forum "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların

rolu", "Səhərsalmanın inkişafında qadınların rolu" və "Dayanıqlı inkişafda qadınların rolu" mövzularında panel sessiyalarla davam edib. Panel sessiyalar zamanı "İqlim davamlılığı üçün insan inkişafında qadınların rolu", "Təhsil vasitəsilə qadınlar, o cümlədən qızlar üçün imkanların artırılması", "Rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi" və digər mövzular müzakirə olub.

Yekunda çıxış edən AQUPDK-nın sədri B.Muradova forumun fərqli mövzularında baş tutan və sektorlararası əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrildiyini vurğulayıb. Qadınların regional və global inkişaf proseslərində lider rolunun gücləndirilməsi naminə baxışların, ortaq iradənin formalaşmasına tökən verdiyini və onların regional həmrəyliyin parlaq təəcəssümü olduğunu deyib. "Biz - müxtəlif ölkələrdən olan fikir liderləri, siyasətçilər, beynəlxalq qurumların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya gələrək, qadınların "yaşıl gələcək" naminə potensialını necə daha yaxşı səfərbər edə biləcəyimizi müzakirə etdik. Ortaq dəyərlər üzərində gələcək üçün birgə niyyətlərimizi müəyyənləşdirdik. Bir daha əmin olduq ki, ECO regionunda qadınların bilik, bacarıq və liderlik potensialı dayanıqlı inkişaf proseslərinin mərkəzində yer almalıdır. Bütün panel sessiyalarda səslənən fikirlər, təcrübə paylaşımı və tövsiyələr sübut etdi ki, təhsil, sağlamlıq, "yaşıl iqtisadiyyat", rəqəmsal transformasiya və səhərsalma kimi sahələrdə qadınların liderliyinin təşviqi sosial və iqtisadi rifahın təminatı üçün əsas şərtdir. Forum bir daha göstərdi ki, qadınların hərtərəfli inkişafına göstərilən diqqət gələcəyə əhəmiyyətli sərmayə olmaqla yanaşı, həm də inklüziv inkişafa böyük töhfədir. Azərbaycan olaraq, biz bu prinsiplərə sadıqlıq və inanırıq ki, qadınların gücləndirilməsi həm milli inkişaf, həm də bugünkü global çağırışlara cavab vermək baxımından çox vacibdir. Əmin edirik ki, Azərbaycan dövləti bu istiqamətlərdə sözləri davam etdirəcək, irəli sürdüyümüz təşəbbüsləri konkret nəticələrə çevirməyə çalışacaq".

ECO-nun Baş katibi Əsəd Məcid Xan forumunda aparılan faydalı fikir mübadiləsinin davamı və "yaşıl gələcək" in qurulmasına, həmçinin təşkilatın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda panellər üzrə müzakirələr və görüşlər keçirilib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti 30 iyun-1 iyul tarixlərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak etmək məqsədilə Özbəkistanın Xiva şəhərində işgüzar səfərdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Nərbəyevanın iştirakı ilə keçirilən forumun açılış mərasimindən sonra tədbir panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.

Forumun Milli Məclisin Hüquq siyasəti və dövlət quruluşu komitəsinin sədri Əli Hüseynlinin moderatorluğu ilə keçirilən "Strateji tərəfdaşlığın inkişafında parlamentlərin rolu: qanunvericilik təşəbbüsləri, yüksək səviyyədə ödə olunmuş razılaşmalar və onların həyata keçirilməsinə nəzarət" mövzusunda birinci panel sessiyada parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nəbiyev, Beynəlxalq münasibətlər və turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıq mövzusunda həsr olunmuş dördüncü panel sessiyada isə deputatları Günay Əfəndiyeva, Cavanşir Feyziyev və Müşfiq Məmmədli çıxış ediblər.

"İqtisadi tərəqqiyə parlament dəstəyi: biznes və investisiyalar üçün yeni imkanlar"



tisiyalar üçün yeni imkanlar" mövzusunda keçirilən ikinci panel müzakirələrinə isə Milli Məclisin deputatı Ziyad Səmədzadə moderatorluq edib. Bu sessiyada deputatlar Azər Kərimli, Azər Badamov və Tahir Mirkışili çıxış ediblər.

Deputat Bəxtiyar Əliyevin moderatorluğu ilə "Əqli kapital və rəqəmsal transformasiya: parlamentlərarası əməkdaşlıq üçün yeni imkanlar" mövzusunda keçirilən üçüncü panel müzakirələrində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Samir Vəliyev, Fəriz İsmayilzadə, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun moderatorluğu ilə keçirilən və "Mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlıq" mövzusunda həsr olunmuş dördüncü panel sessiyada isə deputatları Günay Əfəndiyeva, Cavanşir Feyziyev və Müşfiq Məmmədli çıxış ediblər.

Forumun beşinci panel sessiyası "Yaşıl gələcək: ətraf

mühitin mühafizəsində və iqlim dəyişikliyinə qarşı mübarizədə parlamentlərin rolu" mövzusunda həsr olunub. Bu mövzuda müzakirələrə Milli Məclisin deputatı Fətima Yildırım moderatorluq edib, deputatlar Nigar Arpadarə və Eyvaz Qurbanov isə müzakirələrdə çıxış ediblər.

Forumun sonuncu - altıncı panel sessiyası "Cəmiyyətin və dövlətin inkişafında qadınların və gənclərin səsi: parlament perspektivi" mövzusunda təşkil olub. Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova müzakirələrdə moderator olub. Mövzu üzrə isə nümayəndə heyətinin üzvləri Könül Nurullayeva və Nigar Məmmədova çıxış ediblər.

Forum çərçivəsində Milli Məclisin deputatları özbəkistanlı həmkarları ilə də görüşüblər. Nümayəndə heyətlərinin qadın deputatları arasında keçirilən görüşdə Tənzilə Rüstəmova, Fətima Yildırım, Könül Nurullayeva və Günay Əfəndiyeva iştirak ediblər.

Görüşdə xalqlarımızın oxşar tarixi, mədəni və mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Söhbət zamanı ölkəmizdə ailə institutunun qorunması istiqamətində görülən tədbirlər, bu istiqamətdə mövcud olan qanunvericilik bazası haqqında məlumat verilib. O cümlədən dost, qardaş xalqlarımız arasında əlaqələrin genişləndirilməsi istiqamətində parlament müstəvisində atılan addımlar da təqdir olunub.

Dostluq qruplarının üzvləri arasında keçirilən görüşdə isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Əminə Ağazadə, Nigar Məmmədova və Anar Məmmədov iştirak ediblər. Görüşdə bu forumun əhəmiyyəti yüksək qiymətləndirilərək, tədbirin parlamentlərimiz arasında yeni əməkdaşlıq mexanizminə çevriləcəyi qeyd olunub. Vurğulan ki, iki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Qanunvericilik orqanları, o cümlədən parlamentlərin dostluq qrupları xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə özünəməxsus rol oynayır.

Görüşlərdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Şuşada 6-cı ECO biznes-forumu təşkil olunub



Şuşa şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviq Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və ECO Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı ECO biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən "ECO Höftəsi" çərçivəsində baş tutub. Forumda hökumət nümayəndələri, ECO-nun və digər beynəlxalq qurumların təmsilçiləri, ECO-ya üzv ölkələrin ticarət və sənaye palatalarının rəhbərləri iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın ECO çərçivəsində davamlı iqtisadi əməkdaşlığa sadıqlığını, təşkilatın məqsədlərinə nail olmaqla ölkəmizin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın üzv ölkələrdə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin ilk beş ayında ECO ölkələri ilə ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Azərbaycanın regionda strateji rolu, iqtisadi potensialı və regional inteqrasiya məqsədilə atılan addımlar haqqında məlumat verilib. Üzv ölkələrdə investisiya, enerji kəçidi, neqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

ECO-nun Baş katibi Əsəd Məcid Xan qurumun 2026-2035-ci illəri əhatə edən yeni inkişaf sektorunda öksini tapan məsələlərə özəl sənəddə baxış, eləcə də or-



zaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, neqliyyat, yaşıl və dairəvi iqtisadiyyat sahələrində işbirliyinin gücləndirilməsi potensialı barədə danışıb.

ECO Ticarət və Sənaye Palatasının prezidenti Atif İkrəm Şeyx regional ticarətin inkişafı, investisiyaların təşviqi ilə bağlı tətbiq edilən mexanizmlərin səmərəliliyinin artırılmasına dair fikirlərini bölüşüb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin təşkilatçılığı ilə ECO ölkələri ilə həyata keçirilən iktərəfli forumlar, investisiya layihələri barədə məlumat verərək forumun dövlət-özəl tərəfdaşlığının daha da intensivləşdirəcəyini bildirib.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmi-

zin ECO üzvü olan dövlətlərlə ortaq biznes perspektivləri barədə məlumat verilib.

Forumda ECO-ya üzv ölkələrin ticarət və sənaye palatalarının nümayəndələri transsərhəd ticarət infrastrukturunun genişləndirilməsi və investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Regional dəstək zəncirlərinin inkişafı, neqliyyat-lojistik sistemlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi üçün vahid platformaların yaradılması kimi məsələlərə toxunulub. Qeyd edilib ki, özəl sektorun regional strategiyaların formalaşdırılmasında daha fəal iştirakı və dövlət-özəl tərəfdaşlığının institusional əsaslarla gücləndirilməsi önəm kəsb edir.

Forum biznes-dövlət (B2G) və biznes-biznes (B2B) formatında görüşlərlə davam edib. Tədbir çərçivəsində sahibkarların Ağdam Sənaye Parkına səfəri təşkil olunub.





Vətənə, xalqa xidmətin təntənəsi

Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əkilmiş qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edildi.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olundu.

Sonra Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Polis Günü"nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərək həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olundu.

Peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkil, milli ruhlu və tənəppər kadrarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışdı.

Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir

maddi-texniki baza yaradıldığına, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilən tədbirləri vurğulayıb. Cənab Vilayət Eyvazov, onun transmilli növlərinə qarşı mübarizədə, əsaslı və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini bildirib.

Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəş etdiyini, cənab Vilayət Eyvazovun açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozumların profilaktikasının daha da yaxşılaşdırılmasının, polis orqanlarının və hissələrinin müəkkəməbə səraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi



altında möhtəşəm qələbəmizlə natiçələnməmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığı vurğulanaraq işğaldan azad edilmiş ərazilərdə Böyük qayıdışın

gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin fəaliyyətinin mövdu vəziyyətdə uyğunlaşdırıldığı, əsaslı və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla aparıldığı qeyd olundu.

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olundu.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəsli Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən daxili işlər naziri məzunlara təhsili başa vurmaqları münasibətilə təbrikini çatdırıb, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, öz əhdinə həmişə sadıq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçdi ilə yekunlaşıb.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"



Xankəndi Zirvə görüşü mühüm çağırışları ehtiva edir

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammiti keçiriləcək. İyulun 1-dən etibarən "İƏT Həftəsi" çərçivəsində Ağdamda Gənclər Forumu, Şuşada biznes forumu, Laçında qadınlar forumu keçiriləcək.

Bu beynəlxalq toplantılar və bundan öncə keçirilən konfranslar onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur həm də global əməkdaşlıq məkanına çevrilir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyada nüfuzunu və mövqeyini möhkəmləndirməsi evsahibliyi etdiyi tədbirlərin fonunda daha aydın görünür. Son beş ilin qururverici hadisələrindən biri də paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızın nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi etməsidir. "Bu günədək azad Şuşanın, Laçının, Ağdamın, Zəngilanın belə tədbirlərə evsahibliyi etməsi tarixi Zəfərimizin yaratdığı yeni reallıqların təqdimatında, bu məkanlardan günümüzün əsas çağırışlarının səsləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan beş ildir tarixi Zəfərinin yaratdığı reallıqları yaşayır", - deyərək əlavə edib.

Deputat qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti sammitinin Xankəndidə keçirilməsi özündə mühüm çağırışları ehtiva edir. İşğaldan azad olunmuş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. Xankəndidə keçiriləcək sammitdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq.

Azərbaycanın İƏT-də fəal rolunun və təşkilatın məqsədlərinə verdiyi dəstəyin bu Zirvə toplantısının uğurlu keçməsinə zəmin yaradacağını deyən V.Rəhimzadə vurğulayıb ki, ölkəmizin bugünədək evsahibliyi etdiyi tədbirlərə diqqət yetirərək, təşkilatçılığın ən yüksək səviyyədə olduğunu, həmçinin uğurlu nəticələrə imza atıldığını görürük: "Bu, Azərbaycanın regionda liderliyinin təsdiqidir. Onu da qeyd edək ki, 2023-cü ilin oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilib. Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixli "Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb".

Siyasətçi qeyd edib ki, Xankəndi Zirvə görüşü Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Bu sammit İƏT-ə üzv ölkələrin Qarabağda aparılan bərpə-quruculuq işlərinə sürətlə cəlb olunmasına gətirib çıxara bilər. Üzv dövlətlərdən Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan artıq bərpə-quruculuq işlərinə öz töhfələrini veriblər. Göstərilən dəstək türk birliyinin, həmrəyliyin dünyaya nümayişi olacaq.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Qarabağ ali qonaqları qarşılayır

İƏT-in 17-ci Zirvə görüşünün iştirakçıları Xankəndidə toplaşirlar

İslam dünyasının mühüm siyasi, iqtisadi və mədəni platformalarından olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələr arasında həmrəyliyi və əməkdaşlığı gücləndirmək məqsədilə 1969-cu ildə yaradılmışdır. 57 dövlətin bir araya gəldiyi, orqan dini və mədəni dəyərlər əsasında formalaşan beynəlxalq qurum olan İƏT-in əsas məqsədi islam ölkələri arasında qardaşlıq və həmrəylik əlaqələrini genişləndirmək, ümumi maraqları qorumaq və müdafiə etmək, onların haqlı mövqelərini dəstəkləməkdir. Bu baxımdan dünyada sülh, həmrəylik və ədalət uğrunda mübarizə aparan İƏT islam ölkələrinin birliyi və inkişafı üçün güclü bir platformadır.

Azərbaycanın da bu böyük ailənin üzvü kimi yeri və rolu olduqca önəmlidir. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz islam həmrəyliyinə qoşularaq öz milli maraqlarını, mədəniyyətini və haqlı mövqeyini beynəlxalq səviyyədə qətiyyətlə müdafiə edir. İƏT ilə Azərbaycan arasındakı münasibətlər yalnız siyasi əməkdaşlıqla deyil, həm də orta q dəyərlər və gələcəyə yönəlik birgə addımlarla zənginləşir. Ölkəmiz bu platformada öz ərazi bütövlüyü və suverenliyini müdafiə etməklə yanaşı, regionda sülh və sabitliyin bərpə olmasına üçün dialoq və kompromis axtarışlarına üstünlük verir.

Azərbaycan təşkilatın demək olar ki, bütün üzvləri ilə sıx inteqrasiya, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasəti yürüdür. Ölkəmiz Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla Asiyadan Avropaya yığılmaqların təşkilini nəzərdə tutan "Şərqi-Qərbi" nəqliyyat dəhlizi çərçivəsində iqtisadi əlaqələ-

rini genişləndirərək, islam həmrəyliyinə nümunəsi kimi önə çıxır. İƏT ailəsi sırasında Azərbaycan həm öz suverenliyini və milli maraqlarını müdafiə edir, həm də islam həmrəyliyinə təməl prinsiplərini yaşadır.

Azərbaycanın İƏT-də yeri təkcə üzv ölkə olmaqla məhdudlaşmır. Ölkəmiz təşkilatın çağırışlarına - regionda sülh və sabitliyin qorunması, iqtisadi inkişaf, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq kimi məsələlərə xüsusi önəm verir. İƏT-də öz növbəsində Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakına şərait yaradaraq, ölkəmizin iqtisadi və sosial inkişafına tökan verir. Azərbaycan isə cavab olaraq İƏT üzvləri arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində ciddi və əməli addımlar atır, o cümlədən təşkilatın sülh və təhlükəsizlik məsələləri ilə bağlı təşəbbüslərində fəal iştirak edir, regionda davamlı sülhün təmin olunmasında aparıcı rol oynayır.



İƏT və Azərbaycan arasındakı münasibətlər həm tarixi köklərə, həm də gələcəyə yönəlik strateji perspektivlərə əsaslanır. Bu birlik Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, ölkəmizin dəyər və maraqlarının dünya səviyyəsində müdafiəsi baxımından əvəzsiz əhəmiyyət daşıyır. Bu mənada İƏT Xarici İşlər Nazirliyi Şurasının (XİNS) 2025-ci il 21-22 iyununda İstanbulda keçirilən 51-ci sessiyası Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Sessiyanın yekununda "İstanbul Bəyannaməsi" və ölkəmizin təşəbbüsü ilə

irəli sürülmüş 5 qətnəmə qəbul olundu. Tədbir zamanı Qərbi Azərbaycan İcması ilə bağlı qətnəmənin qəbul olunması da əlamətdar hadisə hesab edilir. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə qəbul olunan "Hazırkı Ermənistan ərazilərindən zorla və sistemli şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ" adlı qətnəmədə təşkilata üzv ölkələrin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunmuş, eləcə də Ermənistan tərəfindən icmanın hüquqlarının inkar edilməsi qınanılmışdır.

İqtisadi sahədə də Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi diqqət verir. Ölkəmiz İƏT üzvləri ilə ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür. Enerji resursları ilə zəngin olmasa səbəbindən Azərbaycan İƏT ölkələri arasında enerji əməkdaşlığının gücləndirilməsində önəmli rol oynayır, eləcə də Qafqaz regionunda yaradılan nəqliyyat və enerji dəhlizləri vasitəsilə üzv ölkələr arasında iqtisadi inteqrasiyanın inkişafına şərait yaradaraq dəstək verir.

Mədəniyyət və təhsil sahəsində də Azərbaycan islam həmrəyliyinə inkişafına köməyi əsirgəmir, bu sıradan müxtəlif təqədid proqramları, gənclərin təhsili və mədəni mübadilə layihələri həyata keçirir. Ölkəmiz həmçinin İƏT-in Mədəniyyət və Təhsil Fonduna çox mühüm töhfələr verərək islam ölkələri arasında təhsil və elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə çalışır. Bu təşəbbüslər üzv ölkələr arasında qarşılıqlı anlaşmanı və milli-mənəvi dəyərlərin qorunmasını təmin edir. Bundan başqa, Azərbaycan İƏT çərçivəsində humanitar fəaliyyətlərdə də iştirak edir, ehtiyac sahiblərinə yardım göstərərək, miqrant və qaçqın məsələlərinin həllində təşkilata dəstək olur. Ümumilikdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı fəal mövqeyi və təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, islam dünyasında həmrəyliyin möhkəmlənməsinə də dəyərli töhfələr verir.

Bu fəal əməkdaşlıq və həmrəylik çərçivəsində iyulun 3-4-də Xankəndidə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın bu böyük təşkilatdakı mövqeyini daha da gücləndirir. Qeyd edək ki, İƏT mütəmadi olaraq üzv dövlətlərin yüksək səviyyədə bir araya gəldiyi zirvə görüşləri keçirir. Bu toplantılar təşkilatın fəaliyyətinin is-

tiqamətlərini müəyyənləşdirmək, üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək və ümumi problemlərə birgə həll yolları tapmaq baxımından böyük əhəmiyyət kəsb edir. Son illər keçirilən zirvə görüşlərində iqtisadi inkişaf, təhlükəsizlik, humanitar yardım və mədəni mübadilə kimi əsas mövzular prioritet kimi götürülmüş, islam dünyasında həmrəyliyin möhkəmlənməsi məqsədilə mühüm qərarlar qəbul edilmişdir.

Bəlo bir zəngin ənənənin davamı olaraq Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşü ölkəmiz üçün həm strateji əhəmiyyətə malikdir, həm də Azərbaycanın regionda sülh və əməkdaşlıq mesajını beynəlxalq aləmə çatdırmaq üçün unikal imkan yaradır. 2023-cü ilin noyabrında Daşkənddəki 16-cı Zirvə toplantısından sonra Xankəndidə keçiriləcək növbəti analoji tədbir Azərbaycanın İƏT-də fəal iştirakı və belə yüksək səviyyəli tədbirlərə evsahibliyi etməsi həmçinin ölkəmizin regionda sülhün, əməkdaşlığın və həmrəyliyin təşviqindəki rolunu bir daha təsdiqləyir.

Züleyxa ƏLİYEVƏ, "Azərbaycan"





Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Şovinizm inkişafa və əməkdaşlığa əngəldir

Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən vəhşilik nəticəsində iki nəfərin ölməsi və çoxlu sayda soydaşlarımızın ağır xəsarət alması bütün dünya azərbaycanlılarının böyük kədərinə və narazılığına səbəb olub. Təəssüflə qeyd etməliyəm ki, insanlığa sığmayan belə bir zorakı hadisə azərbaycanlıların hazırda yaşadığı dünyanın heç bir yerində, istər geridə qalmış, istər inkişafda olan, istərsə də inkişaf etmiş ölkəsində baş vermədiyi halda, yalnız Rusiya Federasiyasında müşahidə olunur.



Qanuna zidd, işgəncə ilə törədilən bu hadisələr Rusiya Federasiyasında rus olmayan vətəndaşlara qarşı yönəldilən və miqrantlara qarşı yönəldilən və fasilələrlə baş verməkdə davam edir. Rusiya Federasiyasının siyasi rəhbərliyi ölkə daxilində hamı üçün eyni qayda-qanun yaratmaq və ona əməl etmək, habelə qonşu ölkələrlə əməkdaşlığı dərinləşdirmək əvəzinə, bu qanun pozuntusuna və insanların qəzəbinə səbəb olan zorakı hərəkətlərinə ölkənin daxili işi kimi yanaşaraq ona haqq qazandırmamağa çalışır. Bu məfkurə yiyələri unudur ki, indi XXI əsrdir, nə baş verdiyini anında bütün dünya bilir və görür. Həm də belə hadisələrin nə məqsədlə törədilməsini hamı çox aydın dərk edir. Bu zorakı hüquq pozuntusu rus millətindən olan on qatı cinayətkara qarşı törədilmir. Belə halın baş verməsi, ümumiyyətlə, bütün bəşəri dəyərlərə hörmətsizlik və çox ciddi qanun pozuntusu kimi lənətlənir. Çünki cinayətdə şübhəli bilinenin istintaqa cəlb edilməsi və qaydası qanunda əks olunub. Qanuna əməl olunması isə şübhəli şəx-

sin milliyyətdən, dinindən, dilindən, vətəndaşlığından və digər amillərdən asılı olmayaraq, hamı üçün eynidir. Rusiya Federasiyasında buna əməl etmirlər, başqa millətin nümayəndəsinə mülqə qaydada zor tətbiq edirlər, alqıldırırlar, hüquqlarını pozurlar.

Hesab edirik ki, Rusiya Federasiyası şovinizm yuxusundan ayılmalıdır, bunun vaxtı çoxdan çatıb. Artıq anlamaq lazımdır ki, bu metodla yaxşı heç nəyə nail olmaq mümkün deyil, əksinə, mövcud münasibətlərə xələl gətirir. Bütün bunlar ölkənin inkişafına, qonşularla xoş münasibətə və tərəflər üçün səmərəli əməkdaşlığa yox, əlaqələrdə tənzimləmə və heç kimə xeyir verməyən qarşıdurmaya xidmət edir.

Azərbaycan Respublikasında uzun müddətdir həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz dünyanın ən tolerant məkanı kimi tanınır və mövcud qanunvericilik aktları respublikamızda yaşayan bütün insanlara, onların milliyyətdən, dinindən, dilindən, vətəndaşlığından asılı olmayaraq, eyni qaydada tətbiq

edilir. Rusiya Federasiyasında qeyri-rus millətindən olan şəxslərə, xüsusilə azərbaycanlılara qarşı dəfələrlə zorakılıq halları törədilsə də, Azərbaycanda indiyə kimi bir dəfə də olsun heç bir digər millətin nümayəndəsinə qarşı qanuna zidd hal baş verməmişdir və bundan sonra da baş verməsi mümkün deyil. Çünki xalqımız və dövlətimiz öz inkişafını daxili resurslarından səmərəli istifadə etməkdə, tərəfdaş ölkələr və xalqlarla səmimi qarşılıqlı münasibətlər və əlverişli əməkdaşlıq etmək yolunda görür və buna ciddi əməl edir. Gözlədiyimiz də odur ki, Rusiya Federasiyasında da qeyri-qanuni və zorakılıq hallarına son qoyulsun, orada yaşayan azərbaycanlılara və digər millətdən olan insanlara global bəşəri dəyərlərə uyğun münasibət göstərsin. Yalnız bu yol Rusiya Federasiyasının və xalqının gələcək inkişafına xidmət edə bilər.

Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam
komissiyasının
sədri, professor

Yekaterinburqda törədilmiş cinayətlə bağlı ilkin dəlillər və sübutlar Rusiyanın müvafiq qurumlarına göndərilib

Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təzyiqlər və hücumlar olmuşdur. Rusiya hüquq-mühafizə orqanlarının Ural bölgəsində keçirdiyi əməliyyat nəticəsində azərbaycanlı Hüseyn və Ziyəddin Səfərov qardaşları xüsusi təyinatlı OMON dəstələri tərəfindən öldürülmüşdür. Həmin əməliyyatda daha bir neçə azərbaycanlı saxlanılmış və bəziləri xəsarət almışdır. Bu hadisələrdən sonra Yekaterinburqda yaşayan Azərbaycan diasporunun üzvlərinə qarşı basqılar artmışdır.

İctimaiyyəti narahat edən bu hadisələrlə əlaqədar dünən Baş Prokurorluğun inzibati binasında Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanasilli şəxslərin Rusiya Federasiyasında işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı brifinq keçirilmişdir.

Brifinqdə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nəmət Əvəzov bildirmişdir ki, Yekaterinburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı işgəncələrə məruz qoyularaq öldürülmələri ilə bağlı mediada dərc olunan məlumatlar əsasında Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb: "İlkin araşdırma zamanı müəyyən edilib ki, iyunun 27-də şəhər saatlarında Rusiyanın Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş idarəsinin, Cinayət axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yekaterinburqda müxtəlif ünvanlarda yaşayan Azərbaycan vətəndaşları həmin ölkənin ərazisində əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etmələri şübhəli ilə saxlanılıblar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşlarına və azərbaycanasilli şəxslərə bədənlərinin müxtəlif nahiyyələrinə bərk küt əşyalarla çoxsaylı zərbə vurularaq, işgəncələrə məruz qoyulmaq-la ağır xəsarətlər yetirilib".

O qeyd etdi ki, azadlığı məhdudlaşdırılmaqla faktiki köməkərsiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən əl həmin gün - iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, 1970-ci

il təvəllüdlü Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən şəhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobilə aparılarkən ölüb: "İyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənəndirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemorragik şok olub".

İstintaq idarəsinin rəisi diqqətə çatdırıb ki, hazırkı tarixə qədər Baş Prokurorluğun İstintaq İdarəsinə Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanasilli şəxslərin Yekaterinburq şəhərində işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı cinayət işinin açılması ilə əlaqədar hər hansı bir məlumat və ya bəy-nəlxalq tapşırıq göndərilməyib: "Rusiyanın müvafiq qurumları hər bir halda ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanının binasında və yaxud onun nəqliyyat vasitəsində qeydə alınıbsa, məsələni mütləq araşdırmalıdır. Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib. Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiyada artıq araşdırmalara başlanılıb. Dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində dilindən, dinindən, vətəndaşlığından, milliyyətdən asılı olmayaraq, hər hansı bir şəxs işgəncələrə məruz qalaraq öldürülsə, bu xüsusilə ağır cinayətdir. Bununla bağlı ilkin dəlillər və sübutlar bizim istintaqçıların tərəfindən toplanılıb və Rusiyanın aidiyyəti qurumlarına 2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxalq hüquqi yardım haqqında tapşırıq göndərilib. Həmin tapşırıqda da geniş və əhatəli şəkildə rusiyalı həmkarlarımızdan, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq



fiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik. Törədilmiş cinayətin obyektiv şəkildə istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyanın səlahiyyətli orqanları ilə qarşılıqlı təmas yaradaraq söylərimizi daha sürətli davam etdirəcəyik. Ümid edirik ki, bizim bu söylərimiz nəticə verəcək və təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyər N. Əvəzov vurğulamışdır.

İstintaq İdarəsinin rəisi, həmçinin 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirlərindən də danışdı. N.Əvəzov xatırladı ki, təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı cinayət işi başlanılıb və istintaq tədbirləri intensiv şəkildə davam etdirilir: "Hadisə ilə əlaqədar həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır. Təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstana cəam olunaraq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb. Hazırda ekspertizanın nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın

müddət ərzində nəticələr əldə olunacaq və ictimaiyyətə təqdim ediləcəkdir".

Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Azərbaycanın hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətində olmadığını bildirdi: "Lakin proses zamanı bir və ya bir neçə Azərbaycan vətəndaşına qarşı xüsusi amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, xüsusi amansızlıqla öldürülsə, Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının bu hadisəyə reaksiya verməsi və zəif borclarımızdan biridir. Ölkə hüddudlarından kənarda Azərbaycan vətəndaşının, dövlətinin marağının mənafələrinə qarşı törədilən cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən cinayət qaydasında təqib edilir. Əgər belə şəxslər tərəfdaş çıxdığımız müqavilələrlə həmin dövlətlərdə məsuliyyətə cəlb edilməzsə, təbii ki, biz onların məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətdə zəruri tədbirləri görürük", - deyər o vurğuladı.

Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov bildirdi ki, Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəstəliklər göstərilərsə, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycanla götərilmiş nəşləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müəyyən aparılması üçün ekspertizaya təqdim olunub: "Pəşəkar həkim tibbi-eksptertizaların, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib. Artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərə-

findən ekspertizanın nəticələri barədə açıqlama verilib. Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınma zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldıqlarını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri posttravmatik və posthemorragik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib".

Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəis müavini Samirə Nəcəfzadə diqqətə çatdırdı ki, qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq hüquq-qanunların tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır: "Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür. Bunlardan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Konvensiyasını, "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktı"nı qeyd edə bilərik. Son hadisə zamanı bu konvensiya və paktların tələbləri pozulub. Bundan başqa, Avropa İnsan Hüquqları Konvensiyası qeyd etmək olar. Azərbaycan hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə 2022-ci ilə qədər sözügedən konvensiyanın üzvü olub. Bu konvensiyanın tələblərinə əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanasilli şəxslərinin hüquqları pozulub", - deyər S.Nəcəfzadə vurğuladı.

Brifinqdə jurnalistlərin sualları da ətraflı cavablandırıldı.

Rəhman SALMANLI,
"Azərbaycan"

İnsani dəyərlərə hörmətsizliyin göstəricisi

Rusiyada baş verən hadisələr beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə ziddir

Yekaterinburqda baş verən hadisə milli və insani dəyərlərə hörmətsizliyin bariz göstəricisidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin qanunsuz əməliyyatları nəticəsində günahsız insanlara qarşı həddən artıq güc tətbiq edilməsi, onların həyatına son qoyulması, xəsarət alması və azərbaycanlıların kütləvi şəkildə hədəfə çevrilməsi müasir dövrün prinsipləri ilə heç cür uzlaşmır.



Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, beynəlxalq hüquq və bəşəri dəyərlər milliyyətdən, dilindən, dinindən asılı olmayaraq, hər kəsin hüquqlarının qorunmasını tələb edir və bu kimi hallara haqq qazandırmamaq mümkün deyil. Deputat qeyd edib ki, etnocinayətkarlıq adı altında aparılan bu əməliyyatlar açıq şəkildə etnik mənsəbiyyətə görə zorakılıq və ayrı-seçkiliyi əsaslandırmağa yönəlib. Hüquq-mühafizə orqanlarının fəaliyyətində yer alan bu anlayış, əslində, milli mənsəbiyyətə görə təqsirlə sayılma kimi təhlükəli və qəbulədlməz bir yanaşmanı qanuniləşdirməyə xidmət edir. "Cinayətkar tapıl-

madıqda, yad olanlar hədəfə çevrilir. Təəssüf ki, Yekaterinburqda baş verənlər ayrı bir hadisə kimi qiymətləndirilə bilməz. 2024-cü ilin dekabrında AZAL-a məxsus səmşin təyyarəsinin vurulması, Azərbaycan rəsmilərinin əsassız şəkildə deportasiyası kimi hadisələr xalqımıza və onun hüquqlarına münasibətlə bağlı ciddi narahatlıq doğuran ardıcıl hadisələrdir. Xüsusilə son aylarda Rusiya dövlət mediasında Azərbaycana qarşı

aparılan təxribat xarakterli təbliğat narahatlıq üçün əsas yaradır", - deyər S.Fətəliyeva bildirdi. Siyasətçi vurğulayıb ki, Azərbaycana məxsus səmşin təyyarəsinin Rusiya hava məkanında vurulması kimi ağır insidentlərlə bağlı indiyədək lazımi tədbirlərin görülməməsi, günahkarların cəzalandırılmaması bu hadisələrin məqsədli xarakter daşıdığına dair narahatlığı daha da gücləndirir. Bu əməllər beynəlxalq hüquqa, qonşuluq prinsiplərinə və ümumbəşəri dəyərlərə tam ziddir. Rusiya Yekaterinburqda törədilmiş zorakılığa, daha doğrusu, cinayətə görə ədalətli mövqə ortaya qoymalıdır.

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Son günlər Ermənistan baş verən hadisələr göstərir ki, bu ölkə ciddi siyasi-ictimai və ideoloji parçalanma mərhələsinə qədəm qoyub. Bu prosesin mərkəzində dini təsisat adı altında fəaliyyət göstərən, lakin, əslində, siyasi ambisiyalarla hərəkət edən Erməni Apostol Kilsəsi dayanır. Bu kilsə ənənəvi olaraq dini qurum statusu daşısa da, həm ideoloji, həm də siyasi gücə malikdir və Ermənistan hakimiyyət uğrunda mübarizədə vasitəyə çevrilib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, sabiq prezidentlər Koçaryan və Sarkisyan, uzun illər Ermənistan hakimiyyəti



oləndə saxlanmış, lakin korrupsiya və öz maraqlarına xidmət etmələri

səbəb ilə ictimai etimadı itirmiş şəxslərdir. Bu gün onlar öz mövqelərini bərpa etmək üçün dini rıçaqlara, yəni kilsəyə arxalanmağa çalışırlar. Paşinyanı devirmək məqsədilə artıq kilsə vasitəsilə ictimai fikrə təsir etməyə cəhd göstərirlər. Bu baxımdan, bu şəxslərin, xüsusilə də, birinci prezident Levon Ter-Petrosyanın yaxın zamanlarda Qaregin II və digər kilsə liderləri ilə təmasda olması Paşinyanı ciddi şəkildə narahat edir. "Tarixi gerçəklik göstərir ki, erməni kilsəsi həmişə

xarici güclərin təsirində və maliyyə dəstəyində olub. Çar Rusiyası dövründən bəri regionda təxribatların legitimləşdiricisi kimi çıxış edib, Qarabağdakı və digər ərazilərdə təcavüzkar siyasətin ideoloji dayacağı olub. 1905-1906 və 1918-1920-ci illərdə müsəlman əhaliyə qarşı törədilən qətləmlərin arxasında da kilsənin rolu danılmazdır", - deyər deputat əlavə edib.

Deputat qeyd edib ki, bugünkü proseslər Ermənistanın daxili siyasəti çəkişməsi olmaqla yanaşı,

region üçün də təhlükə yaradır. Paşinyan bu hadisələri "dövlət çevrilişinə cəhd", "zorakı aksiyaların təşkili və hüquqi pozuntular" kimi qiymətləndirərək hüquqi tədbirlər görməsi ilə izah edir. Rəsmi İrəvanın bu yanaşması texniki baxımdan hüquqi əsaslara söykənsə də, cəmiyyətdə daha dərin parçalanmaya səbəb olur. Kilsənin cəmiyyətin geniş təbəqələrində hələ də təsiri mövcuddur və bu, gələcəkdə daha kəskin toqquşmaların əsasını qoya bilər.

P.Vəliyeva vurğulayıb ki, Paşinyan Qərb tərəfindən "demokratiya" və "isləhatçı lider" obrazı kimi təqdim edilərsə də, siyasi rəqibləri neytrallaşdırmaq üçün o, sərt və qeyri-demokratik metodlara əl atır: "Maraqlıdır ki, beynəlxalq hüquq və insan haqları institutları – Avropa Şurası, ATƏT, Avropa Parlamenti və digər Qərb qurumları Ermənistan baş verən bu antidemokratik proseslərə tam susqun mövqə nümayiş etdirir. Bu isə bir daha sübut edir ki, Qərbin

"insan hüquqları və demokratiya" şüarları yalnız seçilmiş ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ermənistan isə geosiyasi maraqlar baxımından onların "toxunulmaz zonasıdır".

Deputat sonda bildirib ki, hazırkı proseslərə əsasən, Ermənistan seçkilər yaxınlaşdıqca Paşinyanın sort addımlarının daha da artacağını proqnozlaşdırmaq olar.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"





İŞİMİZ, GÜZƏRANIMIZ

İƏT Ticarət-Sənaye Palatasının prezidenti daha güclü iqtisadi strukturun yaradılmasının vacibliyi barədə danışıb



"İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daha güclü və daha inteqrasiya olunmuş iqtisadi strukturun yaradılması üçün say göstərmək vacibdir".

"Trend" xəbər verir ki, bunu İƏT Ticarət-Sənaye Palatasının prezidenti, Pakistanın Ticarət-Sənaye Palataları Federasiyasının prezidenti Atif İkrəm Şeyx "İnvestisiyaların və ticarətin təşviqi İƏT regionunda dayanıqlı inkişafın katalizatoru kimi" mövzusunda 6-cı İƏT Biznes Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, əsas diqqət regional ticarətin, sənayenin və investisiya potensialının inkişaf etdirilməsinə, ələxüsusa da ixracat həcmünün artırılması, idxalın əvəzlənməsinə yönəldəcək.

"Bütün üzv-ölkələri kənd təsərrüfatı, İnformasiya Texnologiyaları, faydalı qazıntılar, yüngül sənaye kimi sahələrdə birgə müəssisələri və investisiyaları inkişaf etdirməyə, habelə iqtisadi, investisiya, sənaye, ticarət, vergi siyasəti, KOB-a dəstək sahələrində əlaqələndirmə aparmağa çağırıram", - deyər Atif İkrəm Şeyx bildirib.

O, həmçinin İƏT-in Ticarət və Sənaye Palatasının İstanbul-Tehran-İslamabad dəmir yolu da daxil olmaqla ticarət dəhlizləri və nəqliyyat marşrutlarının inkişafı sahəsində İƏT ölkələrinin fəaliyyətini əlaqələndirmək, eləcə də enerji sahəsində qarşılıqlı əlaqəni gücləndirmək üçün bütün səyləri göstərəcəyini bəyan edib.

“Zəngəzur dəhlizinə çox böyük önəm veririk”

“İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan geniş iş imkanları təklif edir”. Bunu Türkiyə Palataları və Birjalar Birliyinin birinci vitse-prezidenti Ali Kopuz Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) biznes-forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Zəngəzur dəhlizinə çox böyük önəm verir: “Bu layihənin həyata keçirilməsi ilə şərqdən qərbə hər kəsin istifadə edəceyi dəhliz istifadəyə veriləcək”.

Ali Kopuz həmçinin İƏT-in qarşısında duran problemlərdən də söz açıb: “Bölgəmizdə logistika ilə bağlı problemlər var. Viza problemi də davam edir. Ticarətin genişlənməsinə təmin etmək, iş şəraitini yaxşılaşdırmaq lazımdır. İnvestisiya yatırımıqlarını cəlb etməliyəm”.

Qazaxıstan buğdası un məhsulları üçün Bakıda emal ediləcək

"Altay Agrotreyding" şirkəti olaraq biz taxıl istehsal edirik, həmçinin kənd təsərrüfatı məhsullarının ticarətini həyata keçiririk. Hazırda Azərbaycanla ticarət əlaqələri qurulur".

Bunu jurnalistlərə açıqlamasında "Altay Agrotreyding" şirkətinin təsisçisi Nariman Səgədiyev deyib. "Biz Qazaxıstan buğdasını Azərbaycana idxal etməklə onu un məhsulları üçün emal etməyi planlaşdırırıq. Bunun üçün Bakı taxıl terminalını icarəyə götürmüşük", - deyər o qeyd edib.

Azərbaycan qazının uzaq yolunun başlanğıcı

Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyətə başlamasından 18 il keçir

Hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniya və Slovakiyaya qaz ixrac edir. Bu, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazdır. İxrac 3500 kilometrlik "Cənub qaz dəhlizi" və ona birləşdirilmiş interkonnektorlar vasitəsilə həyata keçirilir.

"Şahdəniz-1" qazını isə ilk dəfə ölkəmizdən kənara – qonşu Gürcüstana çatdıran 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəməri (CQBK) oldu. Azərbaycanın və Gürcüstanın ərazisində CQBK Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. Azərbaycan-Gürcüstan sərhədində bu iki kəmərin yolu ayrılır. BTC nefti Ceyhana daşıyır. CQBK-ya isə yeni xətt qoşulur ki, onunla qaz Ərzuruma çatdırılır.

Beləliklə, Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ-nin ayrılmaaz bir hissəsinin təşkil edən, ümumi uzunluğu 691 kilometr olan CQBK-nın Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi 248 kilometrdir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən borular isə 280 kilometrlik məsafə boyu uzanır. BTƏ bütövlükdə 2007-ci il iyulun 3-də istifadəyə verilib. Dünyada neft diyarı kimi şöhrət tapmış Azərbaycan həmin vaxtdan qaz ixrac edən ölkə kimi tanınır.

Xatırladaq ki, 2001-ci il martın 12-də Ümummillî Lider Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində "Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə" imzalanmışdı. Həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidentinin Bakıya səfəri zamanı "Təbii qazın Gürcüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş" in imzalanması baş verdi. 6 il sonra "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan mavi yanacağın Bakı-Tbilisi-Ərzurum xətti ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olması bunların uğurlu nəticəsi idi.

Əslində, BTƏ kəməri "Cənub qaz dəhlizi"nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır. Prezident İlham Əliyev bunu öz çıxışlarında dəfələrlə qeyd etmişdir.

İndi bu dəhliz artıq gerçəkliyə çevrilib, Avropanın enerji xəritəsini yenidən çəkib, Azərbaycanı Pan-Avropa qaz təchizatçısı kimi tanıdıb.



Dövlətimizin başçısı 2014-cü il sentyabrın 20-də "Cənub qaz dəhlizi"nin təməlləşmə mərasimindəki çıxışında demişdir: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq "Cənub qaz dəhlizi"nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir".

2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi"nin açılış mərasimində Prezidentimiz bu fikri yenidən vurğulamışdır: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan "Şahdəniz" yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. "Şahdəniz" yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlandı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, "Cənub qaz dəhlizi"nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı".

Flora SADIQLI,
"Azərbaycan"

Azərbaycan ilə ECO ölkələri arasında ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb

"Bu ilin beş ayında Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında ticarət dövriyyəsi 3,5 milyard dollara çatıb. Bu da illik 10 faiz artım deməkdir".

Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib. "Azərbaycan üçün ticarət əlaqələri regional inteqrasiyanın əsasını təşkil edir və son illər bu sahədə ölkənin biznes sahəsi üçün müsbət anlar olub. Biz bu dinamikanı ikitərəfli sazişlərin genişləndirilməsi şəbəkəsi ilə davam etdiririk. Azərbaycanın hazırda təşkilata üzv beş ölkə ilə azad ticarət sazişləri və həm Türkiyə, həm də Pakistanla preferensial ticarət sazişləri var. Məqsədləri artırmaq və bazarları açmaq, bu alət ECO regionu boyunca ticarəti daha da gücləndirir", - deyər E.Əliyev qeyd edib.

Azərbaycan ilə ECO-ya üzv dövlətlər arasında investisiya əməkdaşlığının əhəmiyyətli dərəcədə dəyişə biləcəyini sözləri ilə əlavə edən E.Əliyev hazırda ECO ölkələrindən 10 mindən çox şirkətin Azərbaycanda fəal fəaliyyət göstərdiyini vurğulayıb: "1995-ci ildən bəri üzv dövlətlərdən Azərbaycana 22 milyard dollardan çox investisiya qoyulub. Bu, iqtisadiyyatımızın əsas sektorlarının inkişafına töhfə verir".

Ələt Azad İqtisadi Zonasında yerləşən karqo hava limanı 2026-cı ildə fəaliyyətə başlayacaq

"Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir".

AZƏRTAC xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının solahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq. "Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. Ələt İqtisadi Zonasında bu il iki fabriki açacağıq. On şirkət artıq qeydiyyatdan keçmişdir", - deyər İsmayıl Manafov qeyd edib.

Dünya birjalarında neft bahalaşılıb

Azərbaycan nefti də həmçinin

Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 67,27 dollar olub.

AZƏRTAC xəbər verir ki, Nyu Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar artaraq 65,54 dollar təşkil edib.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti də 0,51 dollar və ya 0,71 faiz artaraq 72,52 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelın 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.



Yeni marşrut Orta dəhlizin imkanlarını daha da artıracaq

Mələm səbəblərdən Orta dəhlizə global səviyyədə diqqət artır. Bu üzdən dəhlizin inkişafına, yeni qollarının yaranmasına bir çox dövlətlərin maraq göstərməsi təbii haldır. Səbəb də odur ki, marşrut üzrə görülməli işlərin əsas hədəfi dünya ticarətində və təchizat zəncirində baş verən qırıqların kompensasiya edilməsidir.

3 ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi çoxsaylı fəsadlarla bərabər, Çin-Rusiya-Avropa marşrutunun qapanmasına da səbəb olub. Savaşın sühlə

lə bitməsi barədə deyilənlər isə ümidəndən o yana keçmir. Digər tərəfdən, dünyanın ən əhəmiyyətli Qırmızı dəniz-Süveyş kanalı marşrutunda husilərin hücumları

nəticəsində ciddi fasilələr yaranıb. Əsas səbəblərdən bir başqası isə yüklərin və gemilərin transmilli sigorta şirkətləri tərəfindən sigortalanmamasıdır. Belə bir şəraitdə Asiya ilə Avropa arasında ən etibarlı və təhlükəsiz marşrut olaraq təbii ki, Orta dəhliz qalır.

Bu marşrutla daşıyan yüklərin həcmi artırılması üçün rəqəmsallaşma, va-

hid tarif kimi mütləqə qüvvədə olan istisnalar, Hədəfi dəhliz üzərindən daha çox yükün daşınmasına nail olmaq olan bu işdə yükəndərən və tranzit ölkələr də maraqlıdır. Belə yeniliklərdən biri də Çinlə Bakı arasında yeni "dəmir yolu-dəniz-dəmir yolu" marşrutunun istifadəyə verilməsidir.

Baş bu marşrut dəhlizin daha səmərəli olmasına hansı töhfə verəcək? Məsələ ondadır ki, Çinlə Azərbaycan arasında yük daşımaqlarını səmərəli edən yeni marşrutun istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun, yəni Orta dəhlizin dayanıqlı inkişafını və Bakı Limanının strateji nəqliyyat qovşağı kimi rolunu bir daha ön plana çıxarır. "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumatda bildirilir ki, yeni marşrut Orta dəhlizi gücləndirməklə yanaşı, şimal və dəniz yollarına alternativ olan daha sürətli və dayanıqlı nəqliyyat imkanları yaradır. İndi dünyada baş verən gərginlik fonunda global ticarətdə çevik, etibarlı və təhlükəsiz logistika yollarına ehtiyac var. Avrasiyanın kəsişməsində yerləşən Bakı Limanı Şərq-Qərb istiqamətində nəqliyyat əlaqələrini əlverişli edən, iqtisadi inkişafa imkan yaradan, həmçinin regionun global təchizat zəncirindəki rolunu möhkəmləndirən əsas marşrut çevrilir. Ölkəmiz üçün əsas strateji tranzit marşrutu olan Orta dəhliz Şərqdən Qərbdə və əks istiqamətdə yüklərin daşınmasında önəmli rol oynayır. "Azər-

baycan Dəmir Yolları" QSC 2017-ci ildən etibarən bu dəhlizin fəal iştirakçısı və əsas qurucularındandır. Azərbaycan tərəfi həmçinin dəhlizin şəxələndirilməsi və yeni alternativ marşrutların formalaşdırılması sahəsində əhəmiyyətli təşəbbüskar rolunu oynayır. ADY-nin əsas hədəflərindən biri də Orta dəhliz üzərindən daşıyan yük həcmi artırılmasıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün ADY nümayəndələri xarici logistika şirkətləri ilə mütəmadi təmasda olur, danışıqlar və görüşlər keçirirlər.

Məlumatda bildirilir ki, yeni "dəmir yolu-dəniz-dəmir yolu" marşrutu ilə Çin-Avropa yük qatan Pekinin Fanşan rayonunda yerləşən Beynəlxalq Quru Limanından yola düşməyə hazırlaşır və həmin yüklərin, təxminən, 15 gün ərzində Bakıya çatması gözlənilir.

Qeyd edək ki, 2024-cü ildə Orta dəhliz üzərindən yükdaşımaqların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. Cari ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir və həmin yükün 4,2 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çatı bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastrukturaya əlavə investisiyaların cəlb edilməsi üçün əsaslı zəmin yaradacaq.

Türk İnvestisiya Fondu (TIF) ilkin mərhələdə Orta dəhliz çərçivəsində "yumşaq" əlaqələrin inkişafına yönəlməli layihələrə dəstək göstərmək niyyətindədir, ancaq bununla kifayətlənməyəcək. TIFgələcəkdə Orta dəhlizin "sərt" infrastrukturunun inkişafı layihələrinə də töhfə verməyi planlaşdırır.

Fondun prezidenti Bağdad Amreyev bildirir ki, Orta dəhliz əsas ticarət marşrutuna çevrildiyi üçün region ölkələrinin hökumətləri nəqliyyat və logistika infrastrukturunun inkişafına investisiyaları aktiv şəkildə artırır. Onun sözlərinə görə, bu sayırları regional səviyyədə əlaqələndirmək və daha geniş beynəlxalq əməkdaşlığa inteqrasiya etmək lazımdır ki, marşrut global transsərhəd ticarətdə daha dayanıqlı və rəqəbatə dayanıqlı olsun. TIF-ın fəaliyyətinin strateji prioritetlərini vurğulayan fond prezidenti qeyd edib ki, türk dövlətlərinin iqtisadi inteqrasiyasına və qarşılıqlı əlaqəsinə kömək etmək təşkilatın əsas vəzifələrindən biridir.

"Növbəti illərdə TIF layihələrinin birgə maliyyələşdirilməsi dövlət və özəl strukturlarla tərəfdaşlıqların inkişafı üçün səylərini dərinləşdirəcək. Məqsəd regional əlaqələri gücləndirməyə nail olmaqdır".

Rüstəm KAMAL,
"Azərbaycan"





REGIONLAR

"Dəmir yumruğu"un əks-sədası" Samuxdan gəldi

Samuxda "Dəmir yumruğu"un əks-sədası" adlı kitabın təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, sonra Şəhidlər Abidə Kompleksinə gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını ehtiramla yad etmişlər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev açaraq 30 il işğal altında qalan torpaqlarımızın cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü ilə azad

edilməsindən və Zəfər gününün tarixə qızıl hərflərlə yazılmasından danışmışdır.

Sonra YAP rayon təşkilatının sədri Gündüz Bayramov və rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov çıxış edərək "Dəmir yumruğu"un əks-sədası" kitabı haqqında təəssürratlarını danışmışlar.

Tədbirdə çıxış edən şəhid valideynləri Cəlal Aliyev, Gülnaz Şəfiyeva, İlham Məmmədov, Xaləddin İsgəndərov kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq etmiş, şəhidlərin öz xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə etmişlər.

Tərtərdə taxıl biçini yekunlaşmaq üzrədir. Fermerlərin üzü gülür, qəlbi sevinir. Niyə də gülməsinlər, sevinməsinlər?! Rayon üzrə orta hesabla hər hektardan əldə olunan məhsul ötən ildəkindən 9 sentner çoxdur, yəni 40 sentnerin üstündədir.

Hazırda son hektarların məhsulu biçilir. Taxılçılar hesab edirlər ki, bu yalnız taxılçılıqda qazanılan yüksək nəticə deyil, həm də Zəfərimizin 5 illik yubileyinə rayon taxılçılarının özünəməxsus hədiyyəsidir.

Həyatda elə bir insan tapılmaz ki, xəffil küləkdən dalğalanan taxıl zəmisinə biganə qalsın. Bu mənzərəyə baxanda ruhən dincəlik, dünyamızda baş verən müharibələri, insanlara edilən zimləri unuduruq. Axı çörəyin bolluğu sülh və əmin-amanlıqdan xəbər verir.

Cəmi 5 il əvvəl isə Tərtərdə vəziyyət belə deyildi. Əkinçilər torpağı atəş səsli altına əkib-becərirdilər. Bununla belə, hər kəsdə bir əminlik hissi vardı ki, gec-tez, düşmən layiqli cəzasını alacaq. Bu əminliyi yaradan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasət, ordumuzun günü-gündən artan qüdrəti idi.

Rayonun Azadqaraqayonlu kəndindən olan qabaqcıl fermer, I Qarabağ müharibəsi qazisi Tərlan Zeynalova məhsulu yenice biçilmiş zəminin kənarında gördükdü. Elə kəndin kombaynçıları da burada idilər. Tərlan bizi mexanizatorlarla tanış etdi: Zamiq və Zəka Məmmədov qardaşları, Şəmsəddin Aliyev və Fərman Məmmədov.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Tərtərli taxılçıların üzü gülür, qəlbi sevinir

Bu mövsüm rayon üzrə orta məhsuldarlıq keçən ildəkindən 9 sentner çoxdur



Söhbətə ilk olaraq Tərlan özü başladı:

- Azadqaraqayonlu Tərtərin qədim kəndlərindən biridir. İnsanlarımız qoçaq və zəhmətsevərdilər. Çox çətinliklərdən keçdik. Torpaqlarımızın müdafiəsi üçün canımızı, qanımızı verdik. Mən özüm müharibədə ağır yaralandım. Ancaq yenə də doğma torpağımızı əkib-becərməkdən zövq alıram.

Onu da öyrəndik ki, cari mövsüm bu kənddə 110 hektar sahədə buğda, 146 hektarda arpa əkilib. Taxıl sahələri əsasən subartezian quyularının suyu ilə suvarılır. Fermerlər hər hektara görə 230 manat subsidiya alıblar, nəticədə əkinlərdə vaxtında gübrə verilib və digər aqrotexniki tədbirlər həyata keçirilib.

Kombaynçı Zamiq Məmmədov: -Builki qədər uğurlu mövsümü müz olmamışdı. Kombaynın sahəyə düşməsi ilə bunkerin dolması bir

olurdu. Taxıl çörəkdir, bərəkətdir. Bol taxıl həm də sülhün rəmzidir. Qələbəmizin 5 illik yubileyini bu cür nailiyyətə qarşıladığımız üçün hər birimiz qürurluyuq.

Rayonun digər kəndlərində də taxıl biçini yekunlaşıb. Bəyimsarov kəndindən təcürbəli fermer, I dərəcəli "Əmək" ordenli Fazil Vəliyevin becardıyı zəminlərin hər hektarından 60 sentnerdən çox taxıl biçilib. Cari ildə o, 100 hektardan çox sahədə taxıl əkməmişdi. Fazil müəllim bildirdi ki, torpaqda həmişə ürəklə işləyir, nəticələri də yaxşı olur. Amma builki qədər razı qaldığı olmamışdı. Axı qarşıdan Zəfərimizin ildönümü gəlir. Belə bir vaxtda qazanılan uğur xüsusilə qiymətlidir.

Ümumilikdə cari mövsüm Tərtər rayonunda 6581 hektarda taxıl əkilib-becərilib. Bunun 2866 hektarı buğda, 3715 hektarı arpa olub. Buğda üzrə

məhsuldarlıq 407, arpa üzrə 38,6 sentnerdir. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Arif Behbudovdan öyrəndik ki, cari ildə rayonda, əsasən, "Qırmızı gül", "Qobustan", "Murov-2" taxıl sortları əkilib.

Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün rayonda komissiya yaradılıb və bütün lazım olan tədbirlər görüldü. Biçinə 30 kombayn cəlb edildiyindən, heç bir ləngimə olmayıb. Qeyd etmək lazımdır ki, əvvəlki illərdən fərqli olaraq, kombaynların əksəriyyəti yenidir, müasirdir, ayrı-ayrı fermerlər tərəfindən aqrolizinq yolu ilə alınır.

Qələbə qələbə, sevinc sevinc gətirir. Qəhrəman tərtərlilər Zəfər bayramına bu əhvali-ruhiyyə ilə gedirlər.

Lazım QULİYEV,
"Azərbaycan"

Yevlax Pilot Aqroparkı innovasiya nümunəsidir

Azərbaycan iqtisadiyyatında mühüm yer tutan aqrar sektorun ərzaq təhlükəsizliyinin təminatında və əhalinin məşğulluğunda rolu danılmazdır. Elə bu qədər və bu səviyyədə də innovasiyaların və müasir texnologiyaların tətbiqi hesabına istehsal və ixracı artırmağa imkan verən aqroparklar xüsusi əhəmiyyət kəsb edir.

Aqroparkların yaradılmasını zoruri edən əsas amil Azərbaycanın bir çox bölgələrində kənd təsərrüfatında hələ də ənənəvi üsulların davam etməsi olmuşdur. Ənənəvi üsullar isə, məlum olduğu kimi, torpaqdan və su resurslarından səmərəli istifadəni məhdudlaşdırır. Aqroparklar həmin problemi aradan qaldırmaq üçün müasir suvarma, becərmə və emal texnologiyalarından istifadəni təşviq edir. Məsələn, bir neçə il əvvələ kimi suvarma üçün istifadə olunan üsullar müasir standartlardan geri qalır, suvarma sistemləri köhnəliyi üçün su itkisi çox olurdu. Nəticədə su resursları tam istifadə olunmur, bəzi ərazilərdə isə su qıtlığı problemi yaranırdı, xüsusən ölkənin su ehtiyatları məhdud olan regionlarında kənd təsərrüfatının inkişafını çətinləşdirirdi. Bundan başqa, ənənəvi üsullar daha çox əl əməyinə əsaslanırdı üçün məhsuldarlıq aşağı olurdu. Müasir texnologiyaların tətbiqi isə həm məhsuldarlığı, həm də məhsulun keyfiyyətini artırır. Və bütün bunların fonunda kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması və emalı ayrı-ayrı yerlərdə olduğu üçün məhsul zay olur, əlavə xərc və vaxt sərf olunurdu. Aqroparklar isə bu sadalanan problemlərin həlli istiqamətində müasir texnologiyalar və səmərəli idarəetmə sistemləri tətbiq etməklə aqrar sektorda məhsuldarlığın artırılmasına, su və torpaq resurslarının optimal istifadəsinə, eləcə də istehsal və emalın kompleks şəkildə təşkilinə şərait yaradır.

Azərbaycanda 22 rayon üzrə 66,3 min hektar ərazidə 24 aqropark fəaliyyət göstərir. Onlardan 6-sı heyvandarlıq, bir o qədəri meyvəçilik, 11-i əkinçilik, 1-i çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir.

İlk aqropark 2016-cı ilin sentyabrında Xaçmazda fəaliyyətə başlayıb. Aqroparkın açılışında çıxış edən Prezident İlham Əliyev "Bu, ölkə üzrə ilk aqroparkdır" sözləri ilə Azərbaycanda aqropark modelinin tətbiqinə start verib. Dövlət başçısının bu sözləri ilə ölkədə aqropark modelinin tətbiqində əsaslı dönüş və strateji prioritet müəyyən edilib.

Hazırda aqroparklar müasir texnologiyalar, qabaqcıl idarəetmə üsulları və elmi nəticələr əsasında fəaliyyət



yət göstərir. Bu, məhsuldarlığın artması və istehsalın keyfiyyətinin yüksəlməsi ilə müşayiət olunur. Qeyd edək ki, aqroparkların yaradılması ölkəyə həm yerli, həm də xarici investisiyaların cəlb olunmasına da şərait yaradır. Çünki investorlar üçün şəffaf, vahid idarəetmə sistemi olan aqroparklar daha cəlbəedici. Aqroparklar həm də yeni iş yerlərinin açılması deməkdir. Yeni bu cür təsərrüfatlar kənd yerlərində əhalinin məşğulluğunu artırır, onların şəhərə axımını azaldır. Bu model məhsulun istehsalından başlayaraq, onun emalı, qablaşdırılması və bazara çıxarılmasına qədər bütün mərhələləri bir sistemdə birləşdirdiyindən məhsulların maya dəyərini ucuzlaşdırır, ixrac potensialını artırır.

Məhz bu prinsiplər əsasında yaradılan Yevlax Pilot Aqroparkı isə Azərbaycanın kənd təsərrüfatında yeni mərhələni və ekoloji dayanıqlılığı təmin edən nümunəvi layihədir. Xatırladaq ki, aqroparkın açılışı bu günlər Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Ümumi sahəsi 2807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır. Parkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların ixracı da nəzərdə tutu-

lur. Rezidentlər tərəfindən bu günə qədər aqroparkda 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb.

Qeyd edək ki, "pilot aqropark" statusu aqrar sektorun inkişafına həm texnoloji, həm iqtisadi, həm də sosial cəhətdən böyük töhfə verir. Park bir növ yeni texnologiya və idarəetmə üsullarının tətbiq olunduğu "sınaq sahəsi" rolunu oynayır. Müxtəlif innovasiyalar real şəraitdə yoxlanılır, təkmilləşdirilir və uğurlu nəticə əldə edilərsə, digər regionlara yayılır. Belə aqroparkda kiçik, orta və iri təsərrüfatlar, eləcə də emal müəssisələri vahid sistemdə əməkdaşlıq edirlər ki, bu da məhsuldarlığı və rəqəbat qabiliyyətini artırır.

Şübhəsiz, bu üstünlüklərdən tam şəkildə yararlan Yevlax pilot aqroparkı kənd təsərrüfatında innovasiyaların tətbiqi və ekoloji dayanıqlılığın təmin olunması istiqamətində nümunəvi layihə kimi fəaliyyət göstərəcək. Tezliklə burada yaradılan müasir infrastruktur, fermerlərin dəstəklənməsi və regional əmək bazarının inkişafı sayəsində bölgədə sosial-iqtisadi canlanma müşahidə olunacaq. Və bütün bunlar onu deməyə əsas verir ki, aqroparkların kənd təsərrüfatının modernləşdirilməsi və dayanıqlı inkişafı baxımından strateji əhəmiyyəti var.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Yıldırım GENÇER: "Azərbaycanı kənd təsərrüfatı sektorunda önəmli hesab edirik"

"ECO biznes-forumunda iştirak etmək bizim üçün həm çox önəmli, həm də həyəcanvericidir. Xüsusilə Qarabağın azad olunmasından sonra belə əhəmiyyətli bir tədbirin burada keçirilməsi bizləri çox sevindirir. Forumda iştirakımız həm dəstək, həm də burada formalaşan əməkdaşlıq imkanlarını bölüşmək baxımından vacibdir".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Toxum Assosiasiyasının (ECOSA)

İdarə Heyətinin sədri Yıldırım Gençər deyib. "Biz toxumçuluq, ümumilikdə strateji baxımdan Azərbaycanı kənd təsərrüfatı

sektorunda önəmli hesab edirik. Bölgədə bu kimi tədbirlərin sayının artması əməkdaşlıq və təcrübə mübadiləsinin dərinləşməsi baxımından olduqca vacibdir. Ümid edirik ki, bu forum və buna bənzər tədbirlər vasitəsilə bölgədə daha çox uğurlu layihələr həyata keçiriləcək və əməkdaşlığımız daha da güclənəcək", - deyər Yıldırım Gençər diqqətə çatdırıb.

"ECO regionu böyük potensiala malikdir"

"ECO regionu böyük potensiala malikdir və bu potensialı reallaşdırmaq üçün ən əlverişli mövqedə məhz kiçik və orta sahibkarlıq subyektləri dayanır".

Bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

"KOBİA olaraq biz innovasiyalara tokan verən, məşğulluq yaradan və regional tica-

rət əlaqələrinə möhkəmləndirən bizneslərə dəstək göstərməyə fokuslanmışıq. Fəaliyyətimiz real ehtiyaclarla və praktik dəstəyə əsaslanır. KOBİA ECO-ya üzv ölkələrinin ticarət-sənaye palataları və KOB inkişafı üzrə qurumları ilə sıx əməkdaşlıq münasibətləri saxlayır. Bu tərəfdaşlıqlar artıq uğurlu təcrübə mübadilələrinə, birgə təşəbbüslərə və ortaq layihələrə marağın artmasına səbəb olub", - deyər Orxan Məmmədov vurğulayıb.

ADAU-da Türkiyədə təhsil alan tələbələrle görüş keçirilmişdir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında təhsil alan tələbələr və onların valideynləri ilə görüş keçirilmişdir.

Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov beynəlxalq təhsil imkanlarının tələbələrə gələcək inkişafında mühüm rol oynadığını diqqətə çatdıraraq proqram çərçivəsində növbəti tədris ilində Ege Universitetində təhsil alacaq tələbələrə uğurlar arzulamışdır.


Sonra söz valideynlərə verilmişdir. Onlar çıxış edərək övladlarının beynəlxalq təhsil imkanlarından faydalanması üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.



Görüşün sonunda təhsil göstəricilərinə və ictimai fəallıqlarına görə fərqlənən tələbələrə və onların valideynlərinə təşəkkürləmələr təqdim olunmuşdur.

S.YUNISOĞLU,
"Azərbaycan"





Vətən deyəndə...



Tarix yazan oğullar

Şəhid olacağını bilsə də, döyüş mövqeyini tərk etmədi

Cəsarəti və hünəri ilə şəhidlik zirvəsinə ucalan İsgəndər İsfəndiyar oğlu Qocayev sadə bir ömür yaşadı. 1 iyun 1965-ci ildə Saatlının Azadkənd kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Doğulduğu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü təsadüf etmişdi. İsgəndər 1982-ci ildə son zəngin unudulmaz sədaləri altında orta məktəbi bitirdi. Çox düşündükdən sonra o, peşə arxasına getdi. 1983-cü ildə Bakı şəhərindəki 61 nömrəli texniki-peşə məktəbinə qəbul oldu. Elə həmin il də bu təhsil ocağını başa vurdu. 18 yaşının tamamında - 1983-cü ildə yaşıdları ilə bərabər ordu sıralarına çağırıldı. Qismətinə vətəndən xeyli uzaqlarda - keçmiş ittifaqın Çita şəhərindəki hərbi hissələrinin birində xidmət etmək düşdü. Əsgərlikdən sonra Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinə quyuların yeraltı və əsaslı təmiri sexində operator kimi əmək fəaliyyətinə başladı. 1987-ci ildən əmək fəaliyyətini usta kimi davam etdirdi.



çəkdiyi bir vaxtda evdə rahat yaşamağı, heç nə olmamış kimi işə gedib-gəlməyi özünə bağışlaya bilmir. Buna qeyrət, vicdanı yol vermir: "Mən mütləq Qarabağ uğrunda vuruşacam, döyüşəcəm, erməni hücumlarının qarşısını almağa çalışacağam. İndi bu addımı atmasaq, gələcək nəsillər bunu bizə bağışlamayacaqlar". Cəbhə bölgəsinə yola düşərkən dedi ki, əgər Vətən uğrunda şəhid olsa, insanlar övladlarını barmaqla göstərərək "bunun atası Azərbaycanın azadlığı uğrunda canını qurban verib" deyəcəklər. "Qoy övladların həmişə mənə qədr etsinlər". İsgəndərin döyüş yolu Murovdan başladı, yəni Murovda da bitdi. Onun şəhid olması xəbəri hamını sarsıtdı. Çətin olsa da, övladlarını İsgəndərsiz, lakin onun adına layiq böyütdüm: "Torpaqlarımız işğaldan qaldığına görə şəhidlərin ruhu çox narahat idi. Bu cəsur oğulların ruhu yalnız və yalnız ərazilərimiz qəsbkarların caynağından azad olunduqdan sonra rahatlıq tapa bilirdi. Şükürlər olsun ki, həmin xoşbəxt gün də qapımızı döydü. Şanlı Azərbaycan Ordusunun həm 44 günlük Vətən müharibəsində, həm də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında uğurlu həyata keçirdiyi anti-terror əməliyyatlarında torpaqlarımız erməni işğalçılarından azad olundu. Artıq nəç ildir ki, doğmadan dogma olan Qarabağın bütün kənd və şəhərlərində Azərbaycanın bayrağı böyük əzəmətlə dalğalanır. İndi yurdumuzun azadlığı uğrunda şəhid olanların hamısının ruhu şadır. Böyük oğlunun övladına həyat yoldaşının adını qoymuşuq. Hər gün İsgəndərin həm adını çəkir, həm də səsinə eşidirik. Nəvəmi babasının ruhuna layiq böyütməyə çalışacağıq".

İsgəndər Qocayevin yaxından tanıyan Arif Bağırov da onunla bağlı xatirələrini bizimlə bölüşdü: "İşlədiyi müddət ərzində bütün tapşırıqları bacarıqla yerinə yetirirdi. Erməni işğalçıları Qarabağın kəndlərinə hücum edəndə İsgəndər könüllü olaraq döyüşlərə yollandı. Dedi ki, hər bir insan vətən uğrunda vuruşmaq özünə borc bilməlidir.

Biz İsgəndər kimi cəsur oğulları heç vaxt unutmayacağıq".

Yaxın dostu, iş yoldaşı Əziz İmaməliyev müharibə veteranıdır. Qarabağ uğrunda döyüşlərdə iştirak edib. O, söhbətə İsgəndərlə tanışlığının tarixindən körpü saldı: "Tanışlığımızın ilk günlərindən onun cəsur, mərd və mübariz insan olduğunu hiss etdim. Gündən-günə dostluğumuz daha da möhkəmlənirdi. Erməni işğalçıları yurdumuza hücum edəndə könüllü olaraq döyüşlərə yollananlardan biri də İsgəndər oldu. Döyüş yolu qısa olsa da, əməliyyatlarda böyük qəhrəmanlıq və hünər göstərdi, cəsarətlə vuruşdu. Hər il doğum günündə doğulduğu kəndə gedib mezarını ziyarət edirəm. Bu, bizim şəhidlər qarşısında müqəddəs borcumuzdur. Vətənin azadlığı uğrunda vuruşaraq şəhid olanlar hər cür cəhərləməyə layiqdirlər".

Yaxın dostu Qəmbər Tağıyevlə söhbətdən öyrəndik ki, o, hələ keçmiş ittifaq ordusunda İsgəndərlə bir hərbi hissədə xidmət edib, əsgər dostu olublar: "İsgəndər dostluq, qardaşlığa çox sadiq insan idi. Ən başlıcası isə o idi ki, dostum vətənpərvərliyi ilə çoxlarınam seçilirdi".

Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin qarşısında müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini əbədləşdirmək üçün guşə düzəldilib. Xatirə guşəsində İsgəndərin də şəkli var. Bu günlər İsgəndər Qocayevin 60 yaşının tamam olması ilə əlaqədar xatirə guşəsinin qarşısında yaxınları, doğmaları, iş yoldaşları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi. Tədbirdə çıxış edənlər şəhidlə bağlı acılı-şirinli xatirələrini dilə gətirdilər. Anım mərasimində şəhidin nəvəsi İsgəndər də iştirak edərkən babasının şəklinin qarşısına qorənfillər düzdü.

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş İsgəndər Qocayevin adı da əbədləşdirilib. Qaradağ rayonu Lökbatan qəsəbəsində onun adını daşıyan küçə var.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Əbədiyyətə qovuşanlar

Savaşa qisas hissi ilə atılmışdı

Şanlı tariximizə böyük hərfklə yazılmış 44 günlük Vətən müharibəsində igidlik və qəhrəmanlıq göstərən hərbiçilərimizdən biri də Fərid İbad oğlu İlyasov oldu. Zəfər həvəsi, qisas və intiqam ovqatı ilə döyüşlərə atılan Fərid elə ilk dağqərdərdən bacarığı və peşəkarlığı ilə komandirlərinin, əsgər yoldaşlarının diqqətini cəlb etdi.

Yurdumuzun azadlığı uğrunda vuruşmaq onun çoxdankı arzusu idi. Artıq Fərid arzusuna çatmışdı. Əlində tutduğu silahının qundağını möhkəm-möhkəm sinəsinə sıxaraq qəsbkarlara qan uddururdu. Fərid hərbi hissələrdə keçirilən təlimlərdə döyüş vərdişlərini mükəmməl mənimsəmişdi, atıcılıq qabiliyyətini yüksək səviyyədə təkmilləşdirmişdi. Buna görə də onun güllələri hədəfdən yayınmırdı.

Fərid İlyasov 2 ildən çox idi ki, xüsusi təyinatlı dəstədə xidmət edirdi. 44 günlük Vətən müharibəsinin 12-ci günündə onların da dəstəsi Qarabağın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Qorxu bilmədən döyüşlərə atılan Fərid daim irəli can atır, tez bir zamanda düşməni məhv edib qələbə qazanmağa tələsirdi. Zəfər qoxulu addımları onu Şuşaya, Qarabağa yaxınlaşdırırdı. Onun kimi qəhrəman oğulların cəsarətindən qorxan düşmən çox ağır itkilər verərək geri çəkildi. Xocavənd



və Füzuli uğrunda vuruşan Fərid sonra Şuşa istiqamətində döyüşürdü. Məğlubiyyəti ilə barışmaq istəməyən erməni işğalçıları tez-tez ayaq saxlayıb müqavimət göstərirdi, mövqelərini bərpa etməyə çalışırdılar. Belə anlarda döyüş daha da gərgin xarakter alırdı. Amma çox keçirmirdi ki, işğalçıları Azərbaycan əsgərindən sarsıdıcı zərbələr alaraq, ağır itkilər verib qaçmağa məcbur olurdular.

Artıq uzun illərdən bəri qəsbkarların tapdağında qalmış Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı rayonları şanlı Azərbaycan Ordusunun güclü, qüdrətli sayəsində işğaldan azad olmuşdu. İndi döyüşlər Laçın, Şuşa və başqa istiqamətlərdə gedirdi. Azərbaycan əsgəri Qarabağın hər qarışı uğrunda cəsarətlə vuruşurdu. Başqa əsgərlər kimi Fərid İlyasov da döyüşlərin ön sıralarında addımlayırdı. Artıq ermənilərin "məğlubedilməz" olduqları haqqında miflər, yalanlar Azərbaycan əsgərinin ayaqları altında tapdalanmışdı. Qarabağ müharibəsi kimsin güclü, kimsin gücsüz olduğunu açıq şəkildə göstərirdi.

Oktyabr ayının 28-i idi. Fəridgilin dəstəsi komandirin qarşısı qoyduğu döyüş tapşırıqlarını uğurla yerinə yetirərək əməliyyatlarını davam etdirirdilər. Əgər ciddi müqavimət göstərməsəydilər, bir neçə gündən sonra onlar Şuşanı da erməni işğalından azad edəçək idilər. Fərid də o günü, o anı görməyə tələsirdi. Bu müqəddəs məkana vuruşa-vuruşa, döyüşə-döyüşə ayaq basmaq istəyirdi. Amma təəssüf ki, bu xoşbəxt günü görmək ona qismət olmadı. Fərid oktyabr ayının 28-də İkinci Qarabağ müharibəsinin 31-ci günü döyüş tapşırığını yerinə yetirərək şəhid oldu. Onun arzusunu, istəyini döyüşçü dostları davam etdirdilər.

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərə yollanmış və vətəninə canından da çox sevon Fərid İlyasov əzizlərinin, döyüşçü yoldaşlarının iştirakı ilə İkinci Şəhidlər xiyabanında torpağa tapşırıldı. Yaddaşlarda qəhrəman, igid və cəsur bir əsgər kimi qaldı.

Prezident İlham Əliyevin sərəncamları ilə Fərid İbad oğlu İlyasov döyüşlərdə göstərdiyi igidliyə və qəhrəmanlığa görə ölümündən



sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olundu.

30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Fərid İlyasov sadə və mənalı bir ömür yaşamışdı. İsti yay günlərinin birində - 20 iyul 1999-cu ildə dünyaya göz açmışdı. Onun valideynləri 1992-ci ilin may ayında erməni hücumları nəticəsində Laçın rayonunun Hacılar kəndindən köçkün düşmüşdülər. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda hərbi xidmətə yollanmışdı. Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində xidmət etmişdi. Təlimlərdə böyük fəallıq göstərən Fərid hərbi bilik və döyüş vərdişlərinə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnmişdi. Əsgəri xidmətinə şərəf və ləyaqətlə yerinə yetirdiyinə görə valideynlərinin, doğmalarının yanına alınaq, başuca qayıtmışdı. Hərbi xidmətdən döndükdən bir müddət sonra Fərid yenidən Azərbaycan Ordusunun sıralarına qayıtmış, vətənə əsgər olmuşdu. Xüsusi təyinatlı dəstədə xidmətə başlamışdı. Yenəcə başlayan xidmət yolları isə bir müddətdən sonra onu qəhrəmanlığa aparmış və şəhidlik zirvəsinə ucaltırmışdı.

Şəhidin anası Bəsirov İlyasova oğlu haqqında göz yaşları içində danışırdı: "Fərid həmişə deyirdi ki, ana, yaqin bu sözlərimə görə siz mənəndə inciməyəcəksiniz. Mən vətəni sizdən çox sevirəm. Mənim üçün birinci Vətən, sonra sizsiniz. Sizin ata-baba yurdunuz olan Laçın uğrunda döyüşsəm, o torpaqları erməni işğalçılarından azad edənlərin sırasında vuruşsam, övlad kimi az da olsa vətənin borcundan çıxdığımı zənn edərdəm. Oğlum Füzuli, Xocavənd, Şuşa uğrunda vuruşdu. Canından da çox sevdiyi Vətən uğrunda şəhid oldu. Onun ölümündən bir müddət sonra Şuşa da, Laçın da, başqa bölgələrimiz də erməni işğalçılarından azad oldu. Buna görə də indi Fəridin ruhu şadır".

Atası İbad İlyasov da oğlunu xatırlayaraq kədərli səsle dedi:

- Fərid döyüşlərə yollanandan sonra narahatlığımız artmışdı. Oğlum tez-tez zəng vuraraq iştirakçı olduğu döyüşlərdən sevinclə bizə açırdı. Deyirdi ki, belə uğurlu döyüşlərlə öz qısa müddət ərzində qoynunda dünyaya göz açdığımız, illərdən bəri həsrəti ilə qovrulduğumuz Laçını da düşmənlərdən azad edəceyik. Elə biz də intizarla həmin günü gözləyirdik. Amma oktyabrın son günlərində axşama yaxın Fəridin babası icra nümayəndəsi ilə bir yerdə qapımızı döyüb oğlunun yaralandığını bildirdilər. Bu xəbərdən kədərlənsəm də, deyilənlərə inanmadım. Çünki Fərid cəsur, igid bir əsgər idi. O yarılan bilməzdi. Çox keçmədi ki, onun şəhid olduğunu eşitdik. Bu xəbərə də inanmadım. Heç buna indi də inanmıram. Elə bilirdim ki, Fərid yenə də xidmətdədir. Günlərin birində sağ-salamat qayıdıb evimizə dönəcəkdik...

Şəhid Fərid İlyasovun anım günündə iştirak edən məktəblilər qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər. Bakı şəhər İ. Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin birinci sinif şagirdi Rəhil Məmmədovdən ritmik ahenqlə söylədiyi qəhrəmanlara, qəhrəmanlığa həsr olunmuş şeirləri anım mərasimində iştirak edənlərin ürəklerini titrətdi. Təbiidir ki, belə vətənpərvərlik, qəhrəmanlıq süzülən şeirləri söyləyən məktəblilər də gələcəkdə adlı-sanlı igidlərimizdən olacaqlar. Fərid kimi qəhrəmanların döyüş yollarını şərəflə davam etdirəcəklər. Daim xatırlanacaq, daim anılacaq, daim yad ediləcəklər.

V.MƏHƏRRƏMOV,
"Azərbaycan"



Çox keçmədi Qarabağ müharibəsi başladı. Üroyi vətən eşqi ilə döyünən İsgəndər 1993-cü il noyabr ayının 1-də könüllü olaraq döyüşlərə yollandı. Həmin günlər Murovdağ istiqamətində gərgin döyüşlər gedirdi. Havadarların arxalanan düşmənlər dayanmaq bilmədən irəliləyirdi, ələvəşli yüksəklikləri ələ keçirir, kənd-kəskəkləri odlara qalayırırdılar. Artıq demək olar ki, Qarabağ və onun ətrafındakı rayonlar işğal olunmuşdu. 1993-cü il oktyabrın axırlarında Zəngilan rayonu da erməni işğalçıların əlinə keçdi. Amma bütün bu üzücü, ağrıdıcı işğallara baxmayaraq, bizimkilər düşməni müqavimət göstərir, qəsbkarların geri oturtulması üçün döyüşlərə atılırdılar.

İsgəndər Qocayevin uğrunda vuruşduğu Kəlbəcər istiqamətində qanlı döyüşlər sönəməmişdi. Düşməni müqavimət göstərsə də, düşmən bəzi istiqamətlərdə irəliləməyə nail olurdu. Cəbhədə yaranmış bu ağır vəziyyəti İsgəndəri çox üzdürdü. Torpaqlarımız

mızın düşməni əlinə keçməməsi, işğalçıların hücumlarının dayandırılması üçün o, cəsarətlə vuruşur, özünə düşən döyüş tapşırıqlarını böyük hünər və rəşadətə yerinə yetirirdi. Bacaracağını, peşəkarlığını nəzərə alan komandir ön çətin döyüş tapşırıqlarını ona etibar edirdi.

Üçüncü ay idi ki, İsgəndər torpaqlarımızın azadlığı uğrunda vuruşurdu. Artıq 1993-cü il tarixə qovuşmuşdu, 1994-cü ilin ilk ayı idi. Yeni il Yeri üzünə qədəm qoyandan havalər xeyli soyumuşdu. Amma havalərin soyuması da döyüşləri sönəməmişdi. Düşməni işğalçıların hücumlarını dayandırmır, addım-addım irəliləyirdi.

Yanvarın 18-i idi. İsgəndər Qocayevin də vuruşduğu dəstə düşmənin Murovdağa edəcəyi növbəti hücumun qarşısını almaq üçün əməliyyata göndəriləcəkdə. Döyüşün qəfil və sarsıdıcı olması üçün əməliyyat gecə aparılırdı. Düşməni müqavimət göstərsə də, düşmən bəzi istiqamətlərdə irəliləməyə nail olurdu. Cəbhədə yaranmış bu ağır vəziyyəti İsgəndəri çox üzdürdü. Torpaqlarımız

Müdafiə Nazirliyi digər dövlət qurumları ilə birlikdə maarifləndirici tədbirləri davam etdirir



Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında təsdiq edilmiş birgə planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin, Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının iştirakı ilə "Məhkəmə-yədək sadələşdirilmiş icraat şəklində

təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri" mövzusunda təlim keçirilib. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində dinləyicilərə məhkəmə-yədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

"YAŞAT" düşərgəsinin 3-cü həftəsi başlayıb



"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının təşkilatlığı, TABIA Groupun və "Lankaran Springs Wellness Resort" Hotelin birgə təşəbbüsü ilə keçirilən 4-cü "YAŞAT" düşərgəsinin 3-cü həftəsinə start verilib.

Fondun Mətbuat xidmətindən bildirilib ki, açılış mərasimində düşərgənin qaydaları, həyata keçiriləcək tədbirlər izah edilib və uşaqların sualları cavablandırılıb.

Xanbulan göllünə ekskursiya zamanı iştirakçılar Lənkəran təbiiatının özünəməxsus və füsunkar mənzərəsi ilə tanış olublar. Hoteldaxili oyləncə, hovuz saatlarında, futbol yarışında, həmçinin stolüstü idman oyunlarında uşaqlar oyləncəli və xoş vaxt keçiriblər. Azərbaycan İncəsənət Məktəbi tərəfindən nümayiş etdirilən "Qoğal" uşaq tamaşasında balaca aktyorlar oyunları ilə düşərgə iştirakçılarına xoş anlar yaşadıb, üzlərə təbəssüm bəxş ediblər.





"Azərişiq" ASC Ağdaş və Göyçayda yenidənqurma işlərini davam etdirir

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq "Azərişiq" ASC regionların elektrik təsərrüfatının yenilənməsi işlərini Ağdaş və Göyçay rayonlarında da davam etdirir.

Ağdaş şəhərində 0.4 və 10 kV-luq dayaqlar yenilənir. 10 kV-luq müasir ÖİN-3 (Özünüdaşıyan İzolyasiyalı Naqıl) kabel hava xətti çəkilir. 6 yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması da layihəyə daxildir. Eyni zamanda rayonun Mürsəl kəndində 0.4 və 10 kV-luq şəbəkələrini yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Kənddə əlavə 2 yeni güc mərkəzi



kəzi yaradılacaq. Aşağı Zeynəddin və Yeniərx kəndlərində isə işlər başa çatıb. Adıçə-

kilon kəndlərdə köhnə dayaqlar və elektrik xətləri yeniləri ilə əvəzlənib.

Göyçayda da 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulur. 2-ci, 3-cü şəhər hava xətlərindən qidalanan küçə və prospektlərdə metal dayaqlar basdırılır. Özünüdaşıyan İzolyasiyalı Naqıllar çəkilir. Həmçinin sayğac qutuları yenilənir. Şəhər ərazisində 10 yeni güc mərkəzinin quraşdırılması da nəzərdə tutulub.

Qeyd edək ki, "Azərişiq" ASC ölkənin bütün regionlarında, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdə yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

OXUCULARIN VƏ MƏTBUAT YAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

“AZƏRBAYCAN” qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13
“Azərmatbuatıyayımı” ASC	(012) 441-19-91, (050) 322-33-17
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Səma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Orqanizminizi susuz qoymayın

İnsan bədəninin təxminən 55-78 faizi sudan ibarətdir. Yaş, cins və bir sıra amillərə görə bu faiz dəyişə bilər. Məsələn, yeni doğulmuş körpələrdə suyun miqdarı daha çox olur, yaş artdıqca isə azalır. Su bütün həyatı proseslərdə - hüceyrələrin fəaliyyətində, qan dövranında, tənəffüs, həzm və bədənə toksinlərin çıxarılmasında iştirak edir.

Yay aylarında orqanizmin su balansına diqqət etmək yalnız susuzluğu yandırmaq deyil, həm də ümumi sağlamlığı qorumaq üçün vacibdir. Orqanizmin düzgün su balansının qorunması sağlamlıq üçün həyatı əhəmiyyət daşıyır. Bu mövzuda təhlilə yolu ilə daha çox məlumatı üçün suya olan tələbat da artır. Əgər bu itki vaxtında və düzgün şəkildə qarşılanmazsa, susuzluq (dehidratasiya) baş verir. Susuzluğun əsas əlamətləri ağır quruluğu, baş ağrısı, yorğunluq, halsızlıq, əhvalın tez-tez dəyişməsi, qan təzyiqinin düşməsi və ürək döyüntüsünün artmasıdır.

Mütəxəssislər gün ərzində böyük - 2,5-3 litr, uşaqlara, yaş və cinsiyyətinə uyğun olaraq, 1-1,5 litr su içməyi tövsiyə edirlər. Qəbul edilən mayenin miqdarı individual olaraq dəyişə bilər. Məsələn, fiziki aktiv insanlar, açıq havada işləyənlər 3-4 litr su içməlidirlər. Ümumilikdə isə demək olar ki, bədən çəkisinə görə hər kiloqrama 30-35 ml su tövsiyə olunur.

Bir inci saflığı varsa da suda

Yayda qəbul etdiyimiz maye susuzluğun qarşısını alınmasında əsas rol oynayır. Düzgün içki seçimi orqanizmi yüksək temperaturun mənfi təsirlərindən qoruyur, enerjini və əhvalı yüksəldir. Tövsiyə olunan ilk maye təbii sudur. Su təkə orqanizmi təmizləmək funksiyasını daşıyır, həm də bədənə hərəkəti ətraf mühitin temperaturuna uyğun tənzimləyir, susuzluğu dərhal yatırır və heç bir əlavə kalori gətirmir.

Yeməkdən 10-15 dəqiqə əvvəl 200 qram çiy su içmək faydalıdır. Onu birməqədər deyil, qurtum-qurtum içmək lazımdır. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan isə 4 saat sonra içmək məsləhətdir. Vanna qəbul etdikdən sonra su içmək faydalı hesab edilir. Mütəxəssislər hesab edirlər ki, yemək yeyərkən su istehlakı zərərli vaxtdır. Yemək zamanı və ondan dərhal sonra su içmək həzm prosesini pozur.

Dahi şairimiz Nizami Gəncəvinin "Bir inci saflığı varsa da suda, Artıq içildə dörd verir o da" mısrasını unutmayaq. Belə ki, həddindən artıq su qəbulu nəticəsində bədəninizdəki elektrolit tarazlığı pozulur, nəticədə su zəhərlənməsi baş verir. Ürəkbulanma, qusma, baş ağrısı və şüurda meydana gələn dəyişikliklər

əsas simptomlardır. Su zəhərlənməsi zamanı təhlilə nəticəsində orqanizmdə natrium çatışmazlığı meydana gəlir. Bu çatışmazlıq tamamlanmadan su içmək natriumun daha çox azalmasına səbəb olur. Əsəb sisteminin fəaliyyətini təmin edən natriumun azalması nəticəsində əzələlərdə ağrıları yaranır və bu da qusma şəklində özünü göstərir. Nəticədə qan təzyiqini tarazlaşdırmaq natrium çatışmazlığı yarandığı üçün insan koma və ya ölümə qarşılaşa bilər. Ölüm halları idman etdikdə, tərlə çox natrium itirdikdə, əvəzinə isə çoxlu saf su içdikdə baş verə bilər.

Ən yaxşı işləyən böyrəklər bir saatda maksimum 1 litr su qova bilər. Əgər 1 saat ərzində 1 litrdən çox su qəbul edilə, bədənəki artıq maye natriumun durulmasına, su zəhərlənməsinə səbəb olacaq. Su zəhərlənməsi, adətən, daha çox tərləməyə səbəb olan idman növləri ilə məşğul olanlarda, marafon qatışılarda iştirak edənlərdə və arıqlamaq istəyənlərdə daha çox rast gəlinir. Natrium əskikliyi meydana gəldiyi an müdaxilə etmək çox önəmli

for və bəzi vitaminlərin bəzi orqanizmlər tərəfindən sorulmasına maneə yaranır və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də detoks içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır. Çünki bütün təbii maddələr potensial yan təsirlərə də səbəb ola bilər. Detoks suyu hazırlayarkən suyun 1-12 saat dərmanlaşdırılması, yəni təhlilə, meyvə və ədviyyatların dadının, vitamin və minerallarının suya keçməsinə gözəlləndirilməsi lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə təhlilə və meyvələr yüngül əzələli suya əlavə edilə bilər.

Detoks çayları olduqca faydalıdır. Lakin bununla birlikdə onlar individual hazırlanmalıdır. Belə ki, içkinin tərkibində olan maddələr insana mənfi təsir edə bilər. Yüksək təzyiq, diabet, süd, qanazlıq və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, habelə hamilələr, 16 yaşından aşağı uşaqlar, fiziki ağır işdə çalışanlar və sağlamlıq problemi olan yaşlılar detoks içkilərinin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmalıdırlar. Detoks çaylarının düzgün

İstehlakı böyük təhlükə yaradır. Böyük təhlükə hər kəsin həvəslə içdiyi bu rəngli və şirin içkilər insan orqanizmində bəzi fəsadlar yaradır. Buna görə də mütəxəssislər sözügedən içkilərin istehlakının minimuma endirilməsinə tövsiyə edirlər.

Qazlı içkilərin tərkibində istifadə edilən aspartam təbii dadlandırıcı kimi qiymətləndirilsə də, orqanizmə verdiyi zərərli təsirlər saymaqda bitməz. Bu süni şəkərləndirici şirin və qazlı içkilərlə orqanizmə daxil olduqda bədən onu adi şəkər kimi qəbul etmir və şəkərin parçalanması üçün ifraz olunan insulini yaranmadığı üçün orqanizmə faydası olmayan bakteriyaların qidalanmasına əlverişli şərait yaradır. Tədqiqatlar görə, orta yaş qrupuna daxil olan yetişkin insanlar gün ərzində mütəmadi olaraq şəkərli içki qəbul etdikdə, orqanizmdə mövcud olan yağların həm keyfiyyəti, həm də miqdarı kəskin şəkildə dəyişir.

Sözügedən içkilərin qəbulu ilə bədən çəkisi arasındakı əlaqənin çox yüksək olduğu bilinir. Araşdırmalara görə, istehlak edilən hər qazlı içki piylənmə riskini 1,6 dəfə artırır. Ürək-damar xəstəliklərinin 70 faizi piylənmədən qaynaqlanır. Döş və bağırsaq xəstəliyi diaqnozu qoyulan xəstələrin 42 faizi piylənmədən əziyyət çəkir. Öd kisəsi əməliyyatlarının 30 faizi piylənmə səbəbindən edilir. Bundan başqa, qazlı şəkərli içki istehlakı yüksək olan insanların mütəmadi olaraq idmanla məşğul olmalarına baxmayaraq, bu qrup insanlarda yağların ərimə sürətində də ciddi yavaşlama müşahidə edilir. Yüksək miqdarda şəkərli içki qəbulu daxili piylənməni artırmaqla yanaşı, piylənməyə səbəb olan yağların orqanizmə uzunmüddətli yerləşməsinə səbəb olur.

Qazlı içkilərin tərkibindəki kofeinin sidıqovucu təsiri su itkisini artırır. Onların tərkibində olan turşular və şəkər diş mənasını aşındırır, nəticədə diş çürümələri və həssaslıqlar yaranır. Qazlı içkilərdəki fosfor turşusu südün mineralizasiyasını azaldaraq südün sıxlığının azalmasına və osteoporoz riskinin artmasına gətirib çıxarır. Cəlbədicilərin şirin içkiləri içdikdən 20 dəqiqə sonra qandakı şəkərin miqdarı yüksəlir və nəticədə insulini səviyyəsi qalxır. Artan hormon səviyyəsi ilə qaraciyər bədənəki şəkəri tez bir zamanda yağa çevirir. 40 dəqiqədən sonra kofeinin həzmi tamamlanır, qan təzyiqi yüksəlir və buna görə qaraciyər qan dövranına daha çox şəkər verir. Beyindəki adenozin reseptorları tıxanır və bədənəki yuxululuq vəziyyəti yox olur. Qazlı içki içdikdən 45 dəqiqə sonra orqanizmi dopamin istehsalı artırır. Bu kimyəvi maddənin artması beyində zövq hissi yaranan sinir şəbəkəsinə stimullaşdırır. Mütəxəssislərin xəbərdarlıqları nəzərə alınaraq mövsümdən asılı olmadan bu içkilərdən uzaq durmaq, onları alternativləri ilə əvəz etmək lazımdır.

Ülkər XASPOLADOVA, "Azərbaycan"



dir. Əgər zəhərlənmiş şəxs qidalana bilərə, ona dərman içkilər verilməlidir. Ağrıdan qidalana bilməyəcək dərəcədədirsə, mütəxəssis tərəfindən damar yolu ilə müdaxilə olunmalıdır.

Su qədrə faydalı

Bəzən insan su içmək vaxtını qazandıqda çətinlik çəkir. Suyu müxtəlif meyvə və ya təhlilələrlə dadlandıraraq əldə olunan detoks içkiləri isə faydalı olmaqla yanaşı, həm də lazımi həcmdə su istehlakına səbəb olur. Həm su, həm də çay şəklində hazırlanan detoks içkilərinin hazırlanmasında alma, şaftalı, limon, limon yarpağı, ərək, qurudulmuş çobanyastığı və lavanda, böyürtkən, hil toxumu, yerkökü suyu, mango, itburnu, ada çayı, xiyar, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə çox effektiv hesab edilir.

Detoks suları bədənə bütün zərərli maddələri çıxararaq bağırsaqdan təmizləməyə kömək edir. Lakin bu suların bağırsaq təmizliyinə səbəb ola biləcəyi üçün uzunmüddətli istifadəsi tövsiyə olunmur. Suyu əlavə edilən orzaqların həddindən artıq istehlakı kalium, kalsium, sink, fos-

for və bəzi vitaminlərin bəzi orqanizmlər tərəfindən sorulmasına maneə yaranır və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də detoks içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır. Çünki bütün təbii maddələr potensial yan təsirlərə də səbəb ola bilər. Detoks suyu hazırlayarkən suyun 1-12 saat dərmanlaşdırılması, yəni təhlilə, meyvə və ədviyyatların dadının, vitamin və minerallarının suya keçməsinə gözəlləndirilməsi lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə təhlilə və meyvələr yüngül əzələli suya əlavə edilə bilər.

Detoks çayları olduqca faydalıdır. Lakin bununla birlikdə onlar individual hazırlanmalıdır. Belə ki, içkinin tərkibində olan maddələr insana mənfi təsir edə bilər. Yüksək təzyiq, diabet, süd, qanazlıq və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, habelə hamilələr, 16 yaşından aşağı uşaqlar, fiziki ağır işdə çalışanlar və sağlamlıq problemi olan yaşlılar detoks içkilərinin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmalıdırlar. Detoks çaylarının düzgün

Qazlı içkilərin zərəri var

Yayda insanlar şəkərləndirilmiş qazlı içkilərdən istifadə edirlər.

İran MAQATE ilə əməkdaşlığı dayandırdı

G7 xarici işlər nazirləri isə Tehran beynəlxalq agentliklə işbirliyini bərpa etməyə çağırırlar



İran Prezidenti Məsud Pezeşkian ölkə parlamenti tərəfindən qəbul edilən və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı dayandıran qanunu imzalayıb. İran dövlət televiziyası xəbər verir ki, bu qanun iyunun 25-də "İsrail və ABŞ-nin son hücumlarına, həmçinin MAQATE-nin bu hərəkətləri pisləməkdən imtinasına cavab olaraq" iyunun 25-də qəbul edilib.

İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmayıl Bəqai bildirib ki, parlamentin agentliklə əməkdaşlığa son qoymaq qərarı məcburidir. Onun dediyinə görə, hazırkı vəziyyətdə İran agentliyin müfəttişlərinin təhlükəsizliyinə təminat verə bilməz: "Agentlik və onun rəhbəri hücumlara haqq qazandırdıqca və ya qanunlaşdırıldıqca, Nüvə Silahlarının Yayılması haqqında Müqaviləyə qoşulan dövlətin dinc nüvə obyektlərinə qanunsuz zərbələr endirilməsi fonunda öz öhdəliklərini yerinə yetirə bilməz". Bəqai həmçinin agentliyin öz mövqeyinə yenidən baxmalı olduğunu vurğulayıb.

ABŞ ilə nüvə proqramı üzrə danışıqların bərpasının perspektivləri barədə sual cavablandıraraq diplomat qeyd edib ki, yekun qərar hələ qəbul olunmayıb, lakin məsləhətləşmələr davam edir.

Bildirilir ki, İran Məclisi tərəfindən hazırlanan qanun 221 lehinə və 0 əleyhinə səsle yekdilliklə qəbul edilib. Yekun müddəalar da böyük səs çoxluğu ilə dəstəklənib. Yeni qanun MAQATE müfəttişlərinin İrana daxil olmasını qadağan edir və bütün təftiş fəaliyyətlərini dayandırır.

Hökumət agentliyin baş direktoru, İran hakimiyyətinin "casus" adlandırıldığı Rafail Qrossi ilə də əməkdaşlıq etməyə qadağan olunub. Səhəd 1969-cu il Vyana Konvensiyasının 60-cı maddəsinə əsasən iki şərt - İranın suverenliyinin, ərazi bütövlüyünün, nüvə obyektlərinin və elm adamlarının təhlükəsizliyinin təmin edilməsi və Nüvə Silahlarının Yayılması haqqında Müqavilənin 4-cü bəndinə uyğun olaraq ölkənin dinc nüvə enerjisi hüququna hörmət edilməsi yerinə yetirilənə qədər qüvvədə

olacaq. Bu şərtlər yalnız İran Atom Enerjisi Agentliyinin hesabatı və Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə rəsmi şəkildə təsdiqlənəcək.

Son məlumatlara görə, G7 xarici işlər nazirləri Tehran İranın nüvə proqramı ilə bağlı MAQATE ilə əməkdaşlığı bərpa etməyə çağırıb. "Biz İranın nüvə proqramı üzrə hər-tərəfli, yoxlanıla bilən və davamlı razılaşmaya gətirib çıxara-cıq danışıqların bərpasına çağırırıq", - deyər diplomatiya rəhbərləri birgə bəyanatda bildiriblər.

Nazirlər "bütün tərəfləri regionda sabitliyi daha da poza biləcək hərəkətlərdən çəkinməyə" çağırırlar. Vurğulanıb ki, İran Nüvə Silahlarının Yayılması haqqında Müqavilənin üzvü olaraq qalmalıdır.

Eyni zamanda G7 xarici işlər nazirləri "İsrailin təhlükəsizliyini" dəstəklədiklərini bildiriblər. Bəyanatda həmçinin deyilir: "Biz Yaxın Şərqdə sülh və sabitliyə sadiqliyimizi bir daha təsdiqləyirik".

Rizvan CƏFƏROV, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

“Azərbaycan” qəzeti redaksiyasının kollektivi jurnalist Seyfəddin Hüseynliyə qardaşları ZİYƏDDİN VƏ HÜSEYN SƏFƏROVLARIN

Rusiyanın Yekaterinburq şəhərində faciəli surətdə qətlə yetirilmələrindən kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAS REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və	
Baş redaktor müavini	- 538-86-86, 539-72-39	informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Məsul katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi	- 538-56-60, 434-55-58
Məsul katib müavini	- 539-44-91,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompiuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsiblik	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

azreklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, “Azərbaycan Nəşriyyatı” MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 2996 Sifariş 1351

Qiyməti 60 qəpik